



Məktəblərdə "Son zəng" keçiriləcək

Operativ Qərargahdan müsbət cavab gəlib (Səh.9)



Həlak olan və ya yaralanan yoxdur

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb. "Şərq" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

(səh.4)

Yer müəyyənləşib



Bayden Putinlə villada görüşəcək

(səh.5)

Cəllad Koçaryan hakimiyyətə gətirilir



"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"

Bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqata başlayıblar. "Gallup"un seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb.

(səh.8)

Bakı Avropa çempionatına necə hazırlaşır?



(səh.9)

- ✓ **2500 müəllim vaksindən imtina edib** (səh.2)
- ✓ **Bakını təkləmək istəyənlərin planı pozulub**
"Qarabağ artıq Türkiyənin nüfuz sahəsidir və burdadır" (səh.6)
- ✓ **Strateji plan mütləq reallaşacaq**
Zəngəzur dəhlizinin açılmasında ən azı iki böyük dövlətin iradəsi var (səh.7)
- ✓ **3 nəfər vəfat edib**
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub (səh.4)

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib



Əsas prioritet məsələ azad edilmiş ərazilərimizin minalardan təmizlənməsidir

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq Azərbaycan Respublikası Prezidentinin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd edib, bu səfərlər zamanı dövlətimizin başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulayıb. Samir

Nuriyev dövlətimizin başçısının verdiyi konkret göstərişlərin və qarşıya qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətə çatdırıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhidlərin ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidentinin azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi ilə bağlı tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.



İkitərəfli münasibətlər müzakirə olunub

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 10-da Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Sedat Önalla görüşləri keçirilib.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



2500 müəllim vaksindən imtina edib

"Müəllimlərin vaksinasıyası ilə bağlı iş aparılır. Bakı şəhəri üzrə 38 min 185 müəllimdən 24 min 502 nəfəri vaksinasıyadan keçib".

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, ümumilikdə 4 min 620 müəllim koronavirusa yoluxub:

"3400 nəfər müxtəlif səbəblərdən - həkimdən arayıb gətirdiyinə görə, immuniteti olduğuna görə və b. səbəblərdən peyvəndlənmədən keçməyib. 2500 müəllim isə vaksin vurdurmaqdan imtina edib".

Azərbaycana "Sputnik V" peyvəndinin növbəti partiyası gətirilib

Azərbaycana Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin növbəti partiyası gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, Rusiyadan Azərbaycana ümumilikdə 80 min doza "Sputnik V" vaksini çatdırılıb.

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza "Sputnik V" dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, mayın 2-də Rusiyadan Azərbaycana "Sputnik V" vaksininin 40 min doza peyvənddən ibarət ilk partiyası gətirilmişdi.

Azərbaycanda "Sputnik V" vaksininin istifadəsinə isə mayın 18-dən başlanılıb.

Rusiya ümid edir

Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək

Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir: "Ərazilərin minalardan təmizlənməsi hər bir silahlı münaqişənin ən təhlükəli və çətin aradan qaldırılma bilən problemidir. Rusiya Qarabağın münaqişədən sonrakı minadan təmizlənmə prosesinə böyük töhfə verir. Ötən il noyabrın 23-dən Rusiya sülhməramlı kontingentinin səyləri ilə 26 min partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənilib, 2 min tiki- li və 650 kilometr yoxlanılıb. Biz tərəfləri minalanmış ərazilər haqqında məlumatların mübadiləsi daxil olmaqla minaların təmizlənməsi məsələsində əməkdaşlığa çağırırıq və bu prosesin tezləşdirilməsinə ümid edirik".

Zaxarova əlavə edib ki, Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsin-



də həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib: "Biz Bakı və Yerevan ilə mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsinə yoluna qoymağa, o cümlədən, minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq".

Azərbaycandan 13 həkim Türkiyədə 6 aylıq kurs keçəcək

TƏBİB-in tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış "Niyət Protokolu"na əsasən İnstitutun 13 əməkdaşı 6 aylıq kurs keçmək məqsədilə Ankaraya yola salınıb.

TƏBİB-dən verilən xəbərə görə, yolasalma mərasimində iştirak edən TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskəndərov və TƏBİB-in həkim koordinatoru Kamran Cavadov səfərin Azərbaycan səhiyyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.



Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib

Xalq artisti Afaq Bəşirqızı hazırda xəstəxanadadır.

Bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.

Verilişə telefonla bağlanan A.Bəşirqızı haqda aparıcı "Bilirəm ki, xəstəxanasınız və həkim nəzarətinizdəsiniz" sözlərini deyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Bəşirqızının kök hüceyrə əməliyyatı etdirəcəyi deyilmişdi.

Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır"



"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır".

Bunu APA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, atasının səhhəti normaldır: "Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparacağı planlaşdırırıq".

Pakistanlı generalın Bakıya səfərinin nəticələri olacaq



Yaxın zamanlarda Azərbaycanla Pakistanın silah istehsalı ilə bağlı birgə müəssisə yaradacağı gözləniləndir

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin reisi, general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarılığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılmasına dair fikir mübadiləsi aparıblar.

Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. General həmçinin digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş

qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor N.Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Məlum görüşü "Şərq"ə şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, iki ölkə arasındakı münasibətlər ötən əsrə, hələ ondan da əvvələ dayanır: "Pakistan 44 günlük müharibədə Türkiyədən sonra Azərbaycanı dəstəkləyən ən böyük nüvə dövlətidir. Bu dövlət hərbi cəhətdən inkişaf etmiş

ölkələrdən biridir. Pakistan-Azərbaycan münasibətlərinin yaxşı olması həm də dövlət başçılarının şəxsi münasibətlərindən irəli gələn bir məqamdır. İki ölkənin hərbi sahədə əlaqələri çox yüksək səviyyədedir. Pakistan oturmuş nüvə dövləti olmaqla bərabər, hərbi baxımdan da qüdrətli ölkədir. İkitərəfli münasibətlərin hərbi müstəviyə keçməsi maraqlarımıza uyğun gələn bir haldır. Məlumdur ki, Pakistan Ermənistanı qəbul etməyən dövlətlərdən biridir. Bütün bunların fonunda pakistanlı generalların ölkəmizdə olmasının arxasında çox ciddi məqamlar dayanır".

C.Nuriyev yaxın zamanlarda Azərbaycanla Pakistanın silah istehsalı ilə bağlı birgə müəssisə yaradacağına inandığını vurğulayıb: "Eyni zamanda iki ölkənin qarşılıqlı silah satışı, təchizat, hərbi taktika məsələlərinin araşdırılıb öyrənilməsinin arxasında dövlətlərin ortaq maraqları dayanır. Pakistan rəsmilərinin ölkəmizə sıx-sıx gəlməsi və bu tip görüşlərin keçirilməsi yaxın zamanda Azərbaycanın hərbi cəhətdən qüdrətinin daha da artmasına səbəb olacaq. İnanıram ki, Azərbaycan-Pakistan münasibətləri yalnız hərbi deyil, iqtisadi, siyasi, mədəni sahədə də daha yeni nailiyyətlər əldə edəcək".

Yeganə Bayramova



Sərhəddə baş verən son gərginliklər diqqətdədir

Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

10 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpi qəbul edib.

XİN-in Mətbuat Xidməti idarəsindən "Şərq"ə verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin münasibətlər sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Kənan



Yaxşı fürsətdir

Ərdoğanla Makron Qarabağı müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 14 iyun tarixində Brüsseldə keçiriləcək NATO sammiti öncəsi Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa lideri Parisdə keçirdiyi mətbuat konfransında bildiri.

"NATO sammiti ərəfəsində Türkiyə prezidenti ilə görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır. Suriyadakı vəziyyət, Liviya, Dağlıq Qarabağ və Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən danışmaq istəyirəm", - Fransa lideri belə deyib.

Makron, həmçinin "NATO-dakı əməkdaşlığı və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu" da əlavə edib.

Ərdoğan və Putin bölgədə söz sahibidir

Bayden Qarabağda gedən proseslərdən əndişələnir

ABŞ Prezidenti Co Bayden bildirib ki, Amerika dünya arenasında lider olmaq niyyətindədir. Bayden qeyd edib ki, Avropada bir neçə sammitdə iştirak edəcək. Həmin tədbirlər arasında G7-lərin görüşü və NATO-nun iclası da var: "Sonra Putinlə görüşəcəm ki, o, nə istədiyimi bilsin". Ağ Ev rəhbərinin sözlərinə görə, rusiyalı həmkarına bildirecək ki, "Amerika qa-yıd".

Qeyd edək ki, ABŞ və Rusiya rəhbərlərinin görüşündə Ukrayna məsələsi də müzakirə ediləcək. Bu barədə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Siyasi şərhçilərin fikrincə, Baydenin iddiaları, ələlxüsus "Amerika super güc olmağa qərar verir" düşüncəsi Putinlə məhsuldar görüşün şansını azaldır. Çünki Putin "Amerika qayıdır" mesajının nə anlam gəldiyini çox yaxşı dərk edir.

Baydenin açıqlamasını "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, ABŞ prezidentinin "G-7" sammiti öncəsi Türkiyə lideri və Rusiya Prezidenti Putinlə görüşü hazırlıq məqsədi daşıyır. Partiya



"ABŞ Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarı olsa da, bu məsələdə iştirak baxımından kənarda qalmış kimi görünür"

təmsilçisinin fikrincə, Bayden NATO müttəfiqi Ərdoğanla məsləhətləşmələrə və bəzi razılaşıdırılmış addımlara ehtiyac duyur: "Son 10 ildə Putinin qarşısına güc nümayiş etdirməklə çıxma bilən yeganə dövlətin Türkiyə olduğu Ağ Ev də məlumdur. Eyni zamanda Ərdoğanın şəxsi keyfiyyətləri bu ölkənin bölgədə söz sahibi statusuna qaldırıb. Baydenin narahatlığı həm də Qarabağda gedən proseslərlə bağlıdır. ABŞ Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarı olsa da, bu məsələdə iştirak baxımından kənarda qalmış kimi görünür. Bu yaxınlarda Lavrovun Birgə Monitoring Mərkəzi ilə bağlı müsbət fikirlər söyləməsi gələcəkdə bu

əməkdaşlığın daha sıx formada keçəcəyi ehtimalını artırır. İsisna etməm ki, sülhməramlıların patrul fəaliyyətinə türkiyəli hərbiçilər də qoşula bilər. Bu isə ilk baxışdan ABŞ-ın bölgəyə birbaşa müdaxiləsinin qarşısını alır. Lakin Türkiyəyə həm də NATO üzvüdür. Ona görə də Bayden Türkiyə ilə münasibətlərdə yumşalmalara gətməyə məcburdur".

Siyasi şərhçiye görə, Bayden Putinlə görüşə həm də əlində ən böyük "kozir" olan Ukraynanın NATO-ya üzv qəbul etmək iddiaları ilə gəlir: "Putin çıxışı zamanı rus politoloqlarını Ukraynanın NATO-ya üzv iddialarına ciddi

yanışmamaqda ittiham etdi. Lakin prosesə start verilib və geriye dönüş yoxdur. Bundan sonra növbə Gürcüstana çatacaq və zəncirvari olaraq NATO keçməsi sovet respublikaları hesabına genişlənəcək. Əgər Rusiya "qardaş respublikalara" səmimi və gerçək dostluq münasibətləri sərgiləməyə başlalmazsa, Rusiyanın "super güc" arzusu xam xəyaldən ibarət olacaq. Buna əyani misal Türkiyə-Rusiya münasibətləridir. Mövcud vəziyyət Baydenə də aiddir. Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı olmayan ölkə super güc olmaq iddialarından əl çəkməlidir".

İsmayıl Qocayev



- Monitoring Mərkəzinin yaradılması ərəfəsində aparılan danışıqlarda Türkiyə bu məsələni masaya getirmişdi, lakin ruslar Qarabağdakı ermənilərin istəmə-yəcəyini əsas götürərək, razılaşmadı. Ankara məsələni müvəqqəti arxa plana keçirmişdi. İndi Moskva Qərbin Qarabağda üçtərəfli razılaşmaları təftiş etdiyi vaxt Ankaranın bu şərtini qəbul edə bilərə; bu, Qərbin Moskvanın qərarı olduğu üçtərəfli razılaşmanı pozmaq istəyinə qarşı Ankara ilə birlikdə hərəkət etmək baxımından ruslara lazımdır.

- Erməni qoşunları çıxırsa və Türkiyə sülhməramlı kontingentin tərkibində ruslarla eyni sayda təmsil olunursa, bu,

Azərbaycanın əli güclənir

Ankara və Moskva bölgəni Vaşinqtona verməyəcək

"Lavrovun açıqlamalarından sonra Rusiya XİN məlumat yaydı: Ankara və Moskva Qarabağdakı vəziyyəti müzakirə edib, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib və Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər".

Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.

Analitik qeyd edib ki, Bayden-Ərdəğan görüşündən öncə belə bir məlumatın yayılması bölgəyə qayıtmaq üçün hərəkətə keçən ABŞ-a ünvanlanmış mesajdır:

- "Moskva Qarabağda Minsk qrupu formatının "dirilməsini" istəmir və atəşkəsi Türkiyə ilə birlikdə təmin edir: bu, Lavrovun "rus sülhməramlılarını tərifləməsi, Bakı və İrəvanın da razı olduğu" fikrinin davamıdır.

- Rusiya ABŞ-ın bölgədə kommunikasiyanın açılması prosesinə qoşulmasını istəmir və Vaşinqtonun istədiyi Zəngəzur dəhlizini Türkiyə ilə birlikdə

həyata keçirəcək".

A.Nərimanlı vurğulayıb ki, Türkiyə Rusiya-ABŞ seçiminə birinci ilə anlaşırsa, bu, Moskvanın Ankaranın şərtlərini də qəbul etdiyi ehtimalını gücləndirir:

"Ortaq razılaşma kommunikasiyanın bərpasının davam etdirilməsidir: Ankara və Moskva bölgəni Vaşinqtona verməyəcək.

Məsləhətləşmələr Qarabağla bağlıdır və burada Ankaranın istəklərinin nə ola biləcəyi sualı önə çıxır:

Birincisi, Qarabağda üçtərəfli razılaşmanın 4-cü bəndi - erməni qoşunlarının çıxarılması icra edilməlidir: Ermənistan-da seçkidən sonra bu prosesin yekunlaşacağı istisna deyil.

İkincisi, Türkiyə sülhməramlı missiyasında patrul xidmətini həyata keçirmək istəyir: ikitərəfli məsləhətləşmələrdə Monitoring Mərkəzinin fəaliyyətinin də müzakirə edilməsi bu versiyayı gücləndirən detaldır.

Rusiya da Qarabağda Minsk qrupu formatının "dirilməsini" istəmir

azərbaycanlıların sülhməramlıların nəzarətindəki bölgəyə qayıdışına da şərait yarada bilər. Bu ilin yanvarında Ərdəğan Putinlə telefon söhbətində "Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitoring prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır"

sözləri də Türkiyənin istəyinin bu olduğunu göstərir.

Üçüncüsü, sərhədlərin müəyyənləşməsi məsələsində "beynəlxalq müşahidəçi" təklifi reallaşarsa (istisna deyil), bu, Minsk qrupu formatında olmayacaq və müşahidəçilər arasında Türkiyə də olacaq.

Regionda yaranmış şərtlər Bakı-Ankara cütlüyünün əlini daha da gücləndirir və Ərdəğanla Əliyevin bu fərsləri qaçırmayacağı gözlənilir".

Yeganə Bayramova

Həlak olan və ya yaralanan yoxdur

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb.

"Şərq" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

3 nəfər vəfat edib

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ünvanı	Bu gün 10.06.2021
Ünvanı	334992
Ünvanı	75
Ünvanı	327907
Ünvanı	281
Ünvanı	2134
Ünvanı	8618
Ünvanı	3597849
Ünvanı	4951
Ünvanı	3

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib, aktiv xəstə sayı 2 134 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 618, ötən müddət ərzində isə ümumilikdə 3 597 849 test aparılıb.

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Suriya, Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində kompleks beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib.

Müzakirələrdə Rusiya və Türkiyə Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəlib. Münaqişə zonalarındakı gərginlik ocaqlarının aradan qaldırılmasına, atəşkəs rejimlərinin dayanıqlılığının dəstəklənməsi, habelə çoxtərəfli platformalarda səylərin koordinasiyası yolu ilə humanitar yardımın möhkəmləndirilməsi və qaçqınların qaytarılmasına yönəlmiş əlavə tədbirlər barədə fikir mübadiləsi aparılıb. Regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsinin hər dövlətin maraqlarına uyğun olduğu vurğulanıb. Qarabağda atəşkəs və hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzin fəaliyyəti də gözəndən keçirilib və görülməli işlərdən danışılıb. Məlumdur ki, hazırda Azərbaycan və Türkiyə ölkə başçıları səviyyəsində

Qarabağda tez-tez insident yaşanır

Ancaq Monitoring Mərkəzinin nə bəyanatı, nə də reaksiyası gözə dəyir

də Qarabağda bərpa və restavratsiya işlərini planlaşdırmağa dair diskussiyalar gedir. İnfrastruktur və rekonstruksiya işləri ilə yanaşı, mədəni və tarixi abidələrin, həmçinin arxeoloji abidələrin bərpası da nəzərdən keçirilir. Xatırladaq ki, ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrov bölgədə Türkiyənin önəminə diqqət çəkmişdi. Lavrov vurğulamışdı ki, üçtərəfli diskussiyalarda Türkiyənin maraqları birmənalı şəkildə nəzərə alınır. Onun sözlərinə görə, əks halda bu cür kommunikasiyaların açılması maksimum effektiv olmayacaq. Lavrov həmçinin qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Monitoring Mərkəzinin fəaliyyəti faydalı və sabitləşdirici faktordur.

Moskva və Ankara arasındakı ikitərəfli müzakirələri "Şərq"ə

təhlil edən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hübətov deyib ki, Türkiyə-Rusiya müzakirələrinin və müəyyən anlaşmaların Azərbaycan üçün ancaq faydası ola bilər. Ekspertin sözlərinə görə, qardaş Türkiyə bütün məsələlərdə birmənalı şəkildə Azərbaycanı müdafiə edir: "Ankaranın rəsmi Bakının maraqlarını müdafiəsi Rusiya qarşısında bizi daha da gücləndirir. Rəsmi Ankaranın regionda baş verən proseslərdə yaxından iştirakı Azərbaycanın xeyrinədir. Buna heç kimin şübhəsi yoxdur. Maraqlı məqam Ankara və Moskvanın hansı detallarla bağlı konsensusa



"Görünür bölgəyə daim havadan dronlar nəzarət edə bilmir"

gəlməsidir. Əslində iki ölkənin önəmli məqamlarda ortaq məxrəcə gəlməsi bir qədər çətindir. Elə proseslər var ki, tərəflərin hər ikisinin razı qalması mümkün olmur. Reallıq odur ki, rəsmi bəyanatlardan fərqli olaraq Kreml Türkiyənin regionda varlığını istəmir. Lakin son dönmənin reallıqları, Türkiyənin gücü və rəsmi Bakının Ankara ilə birlikdə hərəkət etməsi Moskvanın əl-qolunu bağlayır".

Analitikin fikrincə, önəmli mə-

sələlərdən biri də Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzinin fəaliyyəti ilə bağlıdır: "Mərkəzin yarandığı tarixdən, yəni yanvar ayının 30-dan bəri tutarlı fəaliyyətinin şahidi olmamışıq. Mərkəzin hansı işi, necə görməsi ilə bağlı məlumatlı deyilik. Rusiya sülhməramlılarının nəzarət etdiyi, eyni zamanda həmin bölgədən kənar ərazilərdə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində bir neçə insident yaşanıb. Erməni diversantlarla hərbiçilərimiz arasında zaman-zaman toqquşmalar baş verib, ərazilərimizə mina basdırmağa cəhd ediblər və s. Ancaq yaşanan olaylarla bağlı Mərkəzin bəyanatı, reaksiyası olmayıb. Bundan sonrakı mərhələdə Türkiyənin regionda baş verən proseslərlə bağlı daha aktiv fəaliyyətə keçməsi Azərbaycan üçün olduqca önəmli amillərdən biridir. Həsab edirəm ki, qardaş Türkiyənin fəallığı daha da artacaq. Monitoring Mərkəzinin nizamnaməsində qeyd olunur ki, bölgəyə daim havadan dronlarla nəzarət ediləcək. Görünür, tam nəzarəti həyata keçirmək hələ mümkün deyil. Belə çıxır ki, işğaldan azad edilmiş ərazilərimizdə və sərhəddə yaşanan insidentlərin arxasında məhz Rusiyanın özünün dayanması ehtimalı da böyükdür".

İsmayıl Qocayev

Lavrov ehtiyatlı danışdı, amma...



“Əsas beynəlxalq oyunçular arasında dərin ziddiyyətlər mövcuddur”

“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Primakov qıraəti” forumundakı çıxışında bildirdi. Lavrovun fikrincə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur: “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaqdır”. Rusiya XİN rəhbərinin cəhənnəmə göndərdiyimiz “status” məsələsini fasilələrlə gündəmə gətirməsi müəyyən məqsədlərə xidmət edir. Düzdür, Lavrov vurğulayır ki, indi əsas məsələ əməkdaşlıq, etimadın formalaşması və sabitlikdir.

Amma bu fikirlərini “status” məsələsi fonunda ortaya atması Kremlin əsl niyyətini aşkar edir. Görünür, Moskva hazırda prioritet hesab etdiyi regional əməkdaşlıq məsələsi həllini tapandan sonra “status” mövzusu ətrafında müzakirələrə başlayacaq.

Bu barədə “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev bildirdi ki, Sergey Lavrovun ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda olduğu bir zamanda belə bir açıqlama ilə çıxış etməsi təsadüfi deyil. Analitikin qənaətinə görə, bu gün dünyada dərin qütbləşmə gedir: “Faktiki olaraq biz birqütblü dünyadan ikiqütblü və ya çoxqütblü dünyaya keçid edirik. Əsas beynəlxalq oyunçular arasında dərin ziddiyyətlər mövcuddur. Bütün bunların fonunda qaynar münaqişələrə, o cümlədən Qarabağ ətrafında gedən proseslərə kənar cəhdlər artıb. Hesab edirik

Qarabağdakı proseslərə kənar cəhdlər artıb

rəm ki, ABŞ rəsmisinin Bakı səfəri çərçivəsində minaların xəritələrinin verilməsi ilə bağlı vacib açıqlamasının ardınca Lavrovun məlum çıxışı da təsadüfi deyil. Azərbaycan “status” məsələsini qəbul etmir və qəti şəkildə bunu rədd edir. Bu mənada Lavrovun açıqlaması ziyanlıdır. Lakin son dövrlər baş verən hadisələr Azərbaycanın atdığı addımların doğru olduğunu göstərir. Artıq dünya ölkəmizin yaratdığı yeni reallığı qəbul edir və hadisələrə məhz bu rəkursdan qiymət verir”.

Ekspert əlavə edib ki, Rusiya XİN rəhbərinin Zəngəzur dəhlizinin regional əhəmiyyəti barədə söylədikləri də bunun bariz nümunəsidir: “ABŞ, Türkiyə və Rusiya təmsilçilərinin bəyanatlarından ortaya çıxan mənzərə budur ki, 44 günlük Qarabağ savaşının dəyişdiyi realıqları artıq bütün güclər qəbul edir və bölgədə yeni irimiqyaslı savaşın başlanmasını tərəflərdən heç kim arzulamır. Hesab edirəm ki, Cenevrədə baş tutacaq görüşlərdən, Bayden-Ərdoğan və Bayden-Putin görüşlərindən, o cümlədən Ermənistanla keçiriləcək seçkilərdən sonra vəziyyət daha aydınlaşacaq. Şübhəsiz ki, Rusiyanın postsovet məkanı ilə bağlı siyasəti məlumdur və Lavrovun son açıqlamasına da bu rəkursdan yanaşmaq lazımdır. Rusiya istəyir ki, prosesi öz nəzarətində saxlasın. Bütün hallarda Ermənistan tərəfi yeni reallığın dikte etdiyi şərtləri qəbul etməlidir. Əks halda bu, onların da ziyanına olacaqdır. Yenə də bütün iqtisadi layihələrdən kənarında dayanacaq. Bu, Ermənistan əhalisinin də maraqlarına cavab vermir”.

İsmayıl Qocayev



Yer müəyyənləşib
Bayden Putinlə villada görüşəcək

ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında danışıqlar iyunun 16-da Cenevrə şəhərinin “La Grange” parkında yerləşən eyniadlı villada baş tutacaq.

İnterfax informasiya agentliyi xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İsveçrə sammitin keçirilməsi üçün Cenevrə şəhərini seçməklə ölkəyə göstərilən etimada görə hər iki dövlətə minnətdarlığını bildirir”, - deyər xarici siyasət idarəsinin “Twitter” səhifəsində bildirilib.

İyunun 8-dən Cenevrədə ABŞ və Rusiya liderlərinin görüşü üçün aktiv hazırlıq işləri başlayıb. Sammitlə əlaqədar olaraq ziyarətçilər üçün bağlanan “La Grange” parkında təhlükəsizlik tədbirləri tədricən gücləndirilir və ətrafa hasar çəkilir. Hava hücumundan müdafiə sistemləri və radarların parkın yaxınlığındakı Cenevrə gölü sahillərinə yerləşdiriləcəyi planlaşdırılır.

Yeri KİV-lərin məlumatına görə, Cozef Baydenin yerləşmə ehtimalı olan “Intercontinental Hotel” ətrafında antena və xüsusi texnika ilə təchiz olunan zirehli maşınlar görünür. Bu vasitələr ABŞ Prezidentinin təhlükəsizliyini təmin etməlidir.

Xəbər verdiyimiz kimi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bir neçə gündür ki, Azərbaycanda rəsmi səfərdədir. Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.

Rikerin birdən-birə həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistanla səfər etməsi rəsmi Vaşinqtonun Cənubi Qafqaza artan marağının göstəricisidir. Məsələ ondadır ki, hər 3 ölkə Rusiyanın arxa baxçası adlanan Cənubi Qafqazda yerləşir. ABŞ Şərqi Avropa, Mərkəzi Asiya kimi bu regionu da Kremlin moderatorluğundan çıxarmaq niyyətindədir.

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında Ağ Evin Cənubi Qafqaz siyasətinə və Rikerin səfər məqsədinə münasibət bildirdi. Ekspertin sözlərinə görə, Gürcüstan açıq şəkildə Qərbe inteqrasiya edir və regionda ABŞ-la ən çox əməkdaşlıq edən ölkədir: “Ermənistanla inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın da qərbləşməyə ehtiyacı yoxdur. Rusiya təsirindən çıxıb Qərbe inteqrasiya etmək niyyətində olan Paşinyana Amerikanın dəstəyi hava-su qədər

Azərbaycan nə Gürcüstan, nə də Ermənistandır...

Qərbə rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq mümkün deyil

lazımdır. Təsadüfi deyil ki, Bayden administrasiyası da bu istiqamətdə ermənilərin illərdi arzuladığı ifadəni dilə gətirdi. 1915-ci ildə yaşanan hadisələri “soyqırım” adlandırdı. Lakin Azərbaycan nə Gürcüstan, nə də Ermənistandır. Yəni rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq heç də asan deyil. Diqqət etsəniz, Rikerin ölkəmizə səfərinin Gürcüstan və Ermənistanla nəzərdə tutulan görüşünü görmək mümkündür. Belə ki, onun ölkəmizə səfəri məhz Azərbaycanın nəbzini yoxlamaq regional və xarici siyasət maraqlarını dəqiqləşdirmək məqsədi daşıyır.

Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanı Avropa Birliyi ilə şirnikləndirmək elə də effektiv deyil. Çünki həm rəsmi Tiflis, həm də İrəvan iqtisadi baxımdan Azərbaycana nəzərən



“Diqqət etsək, ABŞ rəsmisinin ölkəmizə səfərinin Gürcüstan və Ermənistandan fərqli olduğunu görmək mümkündür”

zəifdir və Qərbə inteqrasiya etmələrinin əsas səbəbi də məhz budur”.

Ekspert bəyan edib ki, Azərbaycan son illərdə reallaşdırdığı regional və beynəlxalq nəqliyyat, eyni zamanda enerji layihələri ilə Cənubi Qafqazın digər ölkələrindən fərqli olduğunu sübut edib: “Avropa İttifaqı rəsmi Bakı üçün zərurət deyil. Bu gün rəsmi Vaşinqton Bakıya daha

iştaqıçı təkliflər barədə düşünməlidir. Vaşinqtonun Qafqaz evi layihəsi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir! ABŞ həm Rusiyanın, həm də Türkiyənin Cənubi Qafqazda varlığından narahatdır. Xüsusilə də Rusiyanın. Bu gün Qərbdə belə bir düşünmə var ki, 1918-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycanın birlikdə yaratdığı “Zaqafqaziya Demokratik Fede-

rativ Respublikası”nın müstəqilliyinə dəstək verilməli, dağılmasının qarşısı alınmalı idi. Lakin bu baş vermədi. Düşünürəm, bu gün Amerika hər 3 respublikanın yenidən bir araya gəlməsini, öz moderatorluğunda vahid Qafqazda birləşməsinə istəyir. Təbii ki, söhbət vahid dövlətdən deyil, konfederasiya və ya təşkilat formasında birləşmədən gedir”.

T.Rzayev düşünür ki, bu gün ölkəmizdə də “Qafqaz Evi” layihəsinin tərəfdarlarının sayı az deyil: “Bu da ondan xəbər verir ki, ABŞ ölkəmizə daxil olmaqla bu layihəni gerçəkləşdirmək üçün sosial təbliğata başlayıb. Ancaq Vaşinqtonun layihəsi bu günün şərtləri ilə mümkünsüzdür. Birincisi, vahid Qafqaz layihəsinin perspektivi yoxdur. Çünki Ermənistan 27 il Azərbaycanın 20 faiz torpağını işğal saxlayıb. Bu azmış kimi hələ də ərazi iddialarını davam etdirir. Digər tərəfdən 44 günlük müharibə yeni bitib. Bu reallıq iki xalqın bir arada yaşamasını mümkünsüz edir. İkincisi, ola bilər ki, Gürcüstan, Ermənistan ABŞ-a yaxınlaşaraq, “Qafqaz evi” çərçivəsində bir araya gəlsin. Lakin bu, rəsmi Bakının maraqlarına tam cavab vermir. Azərbaycanın öz xarici maraqları var”.

İsmayıl Qocayev

Səhid pilotun ailəsinə pensiya təyin edildi



Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R. Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R. Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərək göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilib. Mayın 7-də R. Atakişiyevə şəhid statusu verilib. Pilotun iki oğul övladı yadigar qalıb.

Daha 4 erməni hərbcinin meyitinin qalıqları təhvil verildi



Qarabağdakı döyüşlər zamanı ölen daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

"Qafqazinfo"

xəbər verir ki, meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölen hərbcilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Bununla da indiyədək tapılan erməni hərbcilərinin meyitlərinin sayı 1 567-yə çatıb.

Bakını təkləmək istəyənlərin planı pozulub

"Ərdoğanın Şuşaya planlaşdırılacaq səfəri dörd mərkəzdə böyük rezonansla müşayiət edilir. İrəvanda, Moskvada, Vaşinqtonda və Tehranda".

Bu fikirləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, əsas sual budur: Moskvanın da müttəfiqi olan Ərdoğanın Şuşaya səfər etməsi kimə və nəyə lazımdır?

"Axı bütün bu dörd mərkəzin dördü də qıcıqlanır və regionda başlayan proseslərdə Bakını təkləmək istəyənlərin planları alınır. İki vacib nüans var: 1. Ərdoğan Qarabağa (ad simvolikasi) gəlir. 2. Ərdoğan Qarabağa Brüssel görüşlərini tamamlayıb, gələcək.

Birincinin şifresi odur ki, Qarabağ artıq Türkiyənin nüfuz sahəsidir və burdadır.

Deməli, ikilinin tandemi burda rus sülhməramlılarının gecikdirdiyi 10 noyabr razılaşmasının da türk üsul-icrası üçün ideal zəmin hazırlayıb.

İkincisi, Türkiyə Rusiyaya bu prosesdə zəif bənd kimi haqlayıb və Bayden-Putin görüşü fonunda özünün əsl gücünü Qarabağda ortaya qoyacaq.

Brüssel programında isə Türkiyənin PKK, NATO, Qarabağ, S-400 kimi ciddi məsələləri müzakirə ediləcək və Ərdoğan Baydenlə Qarabağa görüşün nəticəsini indidən hazırlayır. Üstəgəl, Türkiyə prezidenti Qarabağa dair Bayden-Putin görüşünün də nəticəsini özü masada müəyyən edən əsas fiqur kimi öne çıxır.

Üçüncüsü, Ərdoğan dünyanın taleyi-

"Qarabağ artıq Türkiyənin nüfuz sahəsidir və burdadır"



nin həll edildiyi Avropa raundunda Əliyevin də nümayəndəsi kimi çıxış edir və meydana 80 milyonluq yox, 90 milyonluq Azərbaycan-Türkiyə təmsilçiliyi meydana çıxır.

İrəvanda isə tezislər: "Sultan Qarabağa mülkü kimi baxır" üzərindən tirajlanırlar.

Hədəf Osmanlı adı bütün tərəflərə - Rusiyaya, İrana və Ermənistanla, o cümlədən, Yaxın Şərqi, Aralıq dənizinin söz sahibi olan Avroatlantik baxışa mesaj verməkdir".

Ə. Əlibəyli qeyd edib ki, Türkiyə Azərbaycanda silah ixracını təmin edir, NATO üsulu ordu qurur və digər quruculuqda iştirak edir: "Bu arada Ermənistanın yalın qışqır-bağırına tacik prezidenti KTMT sədri kimi cavab verdi ki, müəyyən addımlar atmağa hazırlaşır. Sünikə KTMT ordusu yerləşdirilə bilər. Bunun da əsas səbəbi

tacik - qırğız müharibəsində Türkiyənin qırğızlara TB puaları təklifi imiş. Azadlığı öz əlində olmayan Düşənbənin İrəvan eşqi də burdan qaynaqlanmış. Üçüncü bir məsələ budur ki, Türkiyə-ABŞ əlaqələrindən ortaya çıxan nəticəyə görə, Türkiyə Çin və Rusiya arasında əsas yumşaq gücdür və Bayden deyir ki, Türkiyə bizim müttəfiqimiz, gücümüz, maraqlarımızın müdafiəçisidir. Bax, belə bir havada Brüssel görüşləri başlayır ki, ardınca da Qarabağa səfər reallaşdırılacaq. Bir də heç kəsin demədiyi ciddi məsələ də var: Türkiyə Azərbaycanla yola çıxdı, seçimiz bəllidir. Ərdoğanın Şuşaya addımı İrəvanın kimin qucağına oturmasını həll edəcək. Ya Vaşinqton-Paris, ya da Moskva...

Əks halda, 20 iyunda baş tutacaq seçkilər boş, mənasız, komediya və tamaşadır".

Yeganə Bayramova

Azərbaycan 1 il ərzində əraziləri minalardan təmizləyə bilər



Zərdüşt Əlizadə: "Azad olunmuş ərazilərlə bağlı tender elan edilsin, dünyada çoxlu sayda şirkət mövcuddur ki, bu sahədə ixtisaslaşsınlar"

Tarixi qələbədən sonra azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri həyata keçirmək əsas perspektivlərdən biridir. Bunun üçün ilk olaraq həmin yerləri minalardan partlamamış hərbi sursatlardan təmizləmək lazımdır.

Təəssüflə qeyd etməliyəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı tarixi zəfəri həzm edə bilməyən Ermənistan mən-

fur və məkrli siyasətindən əl çəkmir.

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan işğalçı ölkə minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Göründüyü kimi, Rusiya bölgədə sülhməramlı missiyasını yerinə yetirdiyi üçün bu işlə ciddi məşğul olmalıdır. Ancaq ortada hansısa bir fəaliyyətdən söz gedə bilməz.

Politoloq Zərdüşt Əlizadənin "Şərq"ə açıqlamasına görə, Qarabağın digər ərazisinə, Azərbaycan-Ermənistan sərhədlərinə rusların nəzarəti yoxdur: "Ruslar üçtərəfli bəyanata görə, müəyyən ərazilərdə yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat vermək üçün gəliblər. Digər ərazilər - Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın rusların nəzarətində deyil. Söhbət Qarabağın ərazilərini minalardan təmizləməkdən gedirsə, Azərbaycan kasıb dövlət deyil, ölkəmiz Qərbin neft fondlarına milyardlarla dollar yatırır. Ona görə də Azərbaycan bir il ərzində ərazilərini minalardan təmizləyə bilər. Azad olunmuş ərazilərlə bağlı tender elan edilsin, dünyada çoxlu sayda şirkət mövcuddur ki, bu sahədə ixtisaslaşsınlar. Müvafiq texnika və mütəxəssislər var. Onlar Azərbaycana gəlib, qısa müddət ərzində Qarabağı minalardan tamamilə təmizləyərler".



Yeganə Bayramova

Daha növbə yaranmayacaq

Azərbaycan-İran sərhədindəki yeni körpü gediş-gəlişi asanlaşdıracaq

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı razılığa gəlib. Layihənin dəyəri 4,7 milyon avro olacaq və onun tikintisi 1 ilə reallaşdırılacaq. Layihənin xərcləri iki tərəf arasında bərabər (50 faiz) bölünəcək. İmzalaması prosesindən sonra çıxış edən baş nazirin müavini Şahin Mustafayev bildirib ki, sözügedən körpünün inşası İranda istehsal olunan məhsulların Azərbaycan Respublikasına və onun vasitəsi ilə Rusiyaya və digər qonşu ölkələrə daşınmasında əhəmiyyətli imkanlar yaradacaq və bölgədə tranzit imkanlarını genişləndirəcək.

Ş. Mustafayev, həmçinin əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi sərhəd terminallarında yük maşınlarının sıxlıq səviyyəsinin azaldılmasına və iki ölkə arasında malların sürətli hərəkətinə səbəb olacaq.

İqtisadçı-alim Nazim Bəydəmirli layihənin əhəmiyyəti barədə "Şərq"ə danışıb: "Əlbəttə, müsbət addımdır. Bu, qonşu ölkə ilə kommunikasiya əlaqələrinin genişlənməsi deməkdir. İkinci bir tərəfdən, daha növbə yaranmayacaq. Sözügedən körpü kommunikasiya əlaqələrinin inkişafına və gediş-gəlişin asanlaşdırılmasına kömək edəcək".

Kənan

Strateji plan mütləq reallaşacaq

Zəngəzur dəhlizinin açılmasında ən azı iki böyük dövlətin iradəsi var

10 noyabr razılaşmasının bəndlərindən biri kommunikasiyaların açılmasıdır. Məlumdur ki, kommunikasiyaların bərpası deyəndə ağla ilk olaraq Zəngəzur dəhlizi gəlir. Zəngəzur dəhlizinin açılması ilə regionun mənzərəsi və geosiyasi konfigurasiyası əhəmiyyətli dərəcədə dəyişəcəyi aydın məsələdir. Dəhlizin bölgə və beynəlxalq yükdaşımalarda mühüm həlqə olacağı aydındır. Dövlətimiz Vətən müharibəsindən sonra bu müstəvidə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib.



“Bölgədə Zəngəzur dəhlizinin əleyhinə olan yeganə dövlət İrandır”



Türkiyə və Rusiyanın. Görünür ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ təsadüfən və tez zamanda meydana çıxmayıb. Burada hər iki dövlətin maraqlarının təmin olunması var. Söhbət Rusiyanın cənub ölkələri, həmçinin Türkiyə, Azərbaycan üzərindən isə

Ermənistanla əlaqələrindən gedir. Ona görə də Zəngəzur dəhlizi çox vacib nəqliyyat xəttidir.

Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki həm Azərbaycanla, həm də Orta Asiya və Çinlə birbaşa əlaqə qurmağa şərait yaradır. Düşünürəm ki, Zəngəzur dəhlizi ilə

bağlı məsələ Ermənistanı iyunun 20-dəki parlament seçkilərindən sonra xeyli aktuallaşacaq. Hazırda Ermənistanın dəhlizlə məşğul olmağa halı yoxdur. Ancaq bu dəhliz Ermənistan üçün də bir çox iqtisadi üstünlüklər qazandırır. Ermənistanın region ölkələrinə çıxışı, Rusiya ilə əlaqələri baxımından önəmlidir. Hesab edirəm ki, burada istək, siyasi iradə və kommunikasiyanın reallaşdırılması məsələsi önəm daşıyır”.

Q.Məhərrəmli qeyd edib ki, bölgədə Zəngəzur dəhlizinin əleyhinə olan yeganə dövlət İrandır: “Çünki İran Ermənistanla əlaqələrdə prioritet rol oynayır, onu oksigenlə təmin edir. Bu baxımdan dəhlizin açılması İranın heç də ürəyincə deyil. Lakin İranın istəyindən asılı olmayaraq bu məsələ 10 noyabr sazişində əksini tapıb. Zəngəzur dəhlizi ümumi ad olaraq yazılmasa da, bütövlükdə kommunikasiya xətlərinin açılması deyəndə ilk növbədə ağla gələn məhz bu dəhlizdir.

İnanıram ki, regiondakı sabitlik, qarşılıqlı əlaqələr dəhlizin işə düşməsindən asılıdır. Ona görə də Zəngəzur dəhlizi nəzərdə tutulmuş strateji plan kimi mütləq reallaşacaq”.

Yeganə Bayramova

Nazirlər Zahid Orucu eşidir “Şəxsən mən indiyədək analoji hallarla üzləşməmişəm”

Parlamentin növbəti plenar iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib. Millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda danışmasına qarşı çıxırlar.



“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılsa, deməli, problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun siğorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat Zahid Oruc “Şərq”ə açıqlamasında parlamentarinin bu fikirlərinə münasibət bildirib: “Bu, subyektiv xarakter daşıyır. Şəxsən mən indiyədək analoji hallarla üzləşməmişəm. Ümumiyyətlə, parlamentin funksiyalarından biri də nazirliklərin fəaliyyətini qiymətləndirməkdir. Və bu zaman konkret şəxslərin də əməlləri nəzərə alınır”.

Z.Oruc, həmçinin çıxış yolunu da göstərib: “Mən həmişə köklü həllin tərəfdarı olmuşam. Milli Məclis aktiv çalışan, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən, problemləri qaldıran və dövlətin maraqlarını yüksək tutan orqandır. Sadələşmənin hər biri nəzərə alınanda, oxşar nöqsanlar avtomatik aradan qalxacaq. Elə şərait yaradılmalıdır ki, problemləri şəffaf mühitdə müzakirəyə çıxarmaq mümkün olsun. Parlamentdəki çıxışlara görə təzyiqlər olmur. Çünki Milli Məclis müstəqil hakimiyyət orqanıdır. Əsas məsələ sərbəst fəaliyyət göstərmək və məsələlərə milli maraqlar kontekstindən yanaşmaqdır”.

Kənan

Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq edir. Zəngəzur dəhlizi ölkəmizin bu rəqəbətə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Dəhlizin əhəmiyyətini “Şərq”ə şərh edən tanınmış telejurnalist Qulu Məhərrəmli bildirib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın ən mühüm kommunikasiyalarından biridir: “Dəhlizin açılması labüddür. Çünki bu məsələdə ən azı iki böyük dövlətin iradəsi var:

“Azərbaycan”ın 10 sayı müasir əlifbaya köçürülüb

Toplu Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün qiymətli və etibarlı məxəz olacaq



1918-1920-ci illərdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb qrafikasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiya) nəşr olunub. Toplu ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə ərəşəyə gəlib. Qəzetin təxminən 450 nömrəsi arasından seçilmiş 10 nömrəsi hər iki əlifbada bu topluda təqdim olunub.

Məlumat üçün bildirik ki, “Azərbaycan” qəzetini müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlanma təşəbbüsü Türkiyənin Mərmərə Universitetinin dosenti, türkoloq-alim Mehdi Genceli və Azad Ağaoğludur. Qəzetin bütün nömrələrinin müasir əlifbaya köçürülməsi, çətin anlaşılan söz və ifadələr lüğəti, qeyd və izahlar, xüsusi adlar göstəricisinin əlavə edilməsi ilə nəşrə hazırlanması nəzərdə tutulur. Hesab edilir ki, Cümhuriyyət dövrü tarixinin öyrə-

nilməsi üçün çox vacib olan bu nəşr tarixçilər, filoloqlar, mətnşünaslar, mənbəşünaslar və digər mütəxəssislərlə yanaşı, yaxın tariximizlə maraqlanan hər kəs üçün qiymətli və etibarlı bir məxəz olacaq. Qəzetdəki materiallar milli müstəqillik tariximizin tam mənzərəyə olunaraq ictimaiyyətə təqdim edilib.

ibarət olaraq tərcümə, şərhlər, açıqlamalar, lüğət, indeksli nəşr olunacaq. Birinci cild artıq hazırdır. Bazar günü çapa göndərəcəyik. Nəşrlərimiz cildlər halında davamlı çap ediləcək. Amma sonrakı toplularda əski hərflə qrafikası qoymayacağıq, latın qrafikalı çevirmə olacaq. Sadəcə, bu kitabda nümunə kimi orijinal mətnləri də yerləşdirmişik”.

Dəyərli toplu ilə bağlı “Şərq”ə danışan türkoloq-alim Mehdi Genceli bildirib ki, 2020-ci ilin may ayında sadəcə bir nömrə nümunə kimi ictimaiyyətə təqdim olunub. Alim vurğula-

Mehdi Genceli: “İndiki nüsxə sadəcə transliterasiyadan ibarətdir. Çalışmalarımız davam edir. Qəzetin hamısı, bütövlükdə 19 cildən ibarət olaraq tərcümə, şərhlər, açıqlamalar, lüğət, indeksli nəşr olunacaq”

rəsinin ortaya qoyulması baxımından böyük əhəmiyyət daşıyır. Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, bölgələrdə və paytaxtda baş verən hadisələrin təfərrüatları və təhlilləri, xatirələr, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri və sair məlumatlar əksini tapıb. Xatırladaq ki, ilk nümunə ötən il “bayram nömrəsi” ilə transliterasi-

yıb ki, sonra ADA Universiteti bu işi öz üzərinə götürdü: “Məlum olduğu kimi “Azərbaycan” qəzetinin 14 sentyabr 1918-ci il tarixindən 27 aprel 1920-ci ilədək ümumilikdə 445 sayı işıq üzünə görüb. Biz bunlardan sadəcə 10 sayı ərəb qrafikasından latın qrafikasına çevirdik. İndiki nüsxə sadəcə transliterasiyadan ibarətdir. Çalışmalarımız davam edir. Qəzetin hamısı, bütövlükdə 19 cildən

ibarət olaraq tərcümə, şərhlər, açıqlamalar, lüğət, indeksli nəşr olunacaq. Birinci cild artıq hazırdır. Bazar günü çapa göndərəcəyik. Nəşrlərimiz cildlər halında davamlı çap ediləcək. Amma sonrakı toplularda əski hərflə qrafikası qoymayacağıq, latın qrafikalı çevirmə olacaq. Sadəcə, bu kitabda nümunə kimi orijinal mətnləri də yerləşdirmişik”.

Tarix elmləri doktoru, professor Aydın Balayev də “Şərq”ə vurğulayıb ki, “Azərbaycan” qəzeti Cümhuriyyət dövrümüzü öyrənmək üçün ən əsas və əvəzolunmaz mənbələrdən biridir. Alimin sözlərinə görə, qəzetin bütün saylarının əski əlifbada latın qrafikasına transliterasiyası nə qədər böyük zəhmət tələb edirsə, bir o qədər də önəmlidir: “Məlum səbəblərdən XX əsrdə əlifbamızın üç dəfə dəyişdirilməsi ucubatından müasir araşdırmaçıların əksəriyyəti bu qiymətli mənbədən yararlanmaq imkanından məhrumdurlar. Mehdi bəyin və Azad bəyin əməyi sayə-



sində insanlar belə bir imkanı qazanacaq. Unutmayaq ki, tarixi araşdırmaların keyfiyyəti xeyli dərəcədə mənbələrin keyfiyyətindən asılıdır. Ümumiyyətlə, bu istiqamətdəki çalışmaları genişləndirmək, XX əsrin başlanğıcında əski əlifba ilə çap olunan digər mətbu orqanların transliterasiyası ilə də məşğul olmaq yaxşı olardı. Söhbət, ilk növbədə, “Həyat”, “İrşad” kimi qəzetlərdən gedir. Təbii ki, bu, böyük zəhmət tələb edən işdir. Lakin bununla məşğul olmağa dəyər. Çünki təkə tarixçilər, filoloqlar deyil, həm də sadə oxucular da böyük bir mədəni-tarixi irsə bilavasitə tanış olmaq imkanı qazanacaq”.

İsmayıl Qocayev



Cəllad Koçaryan hakimiyyətə gətirilir

Bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqatına başlayıblar. "Gallup"un seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokunun səsi isə 20,6 faizə yüksəlib.

Çoxları düşünür ki, Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokunun səsinin birdən-birə bu qədər yüksəlməsinin arxasında Kreml durur. Paşinyanın seçki öncəsi Avropa turuna çıxması, Fransa və Belçikaya rəsmi səfəri də Ermənistan parlament seçkilərinin ciddi rəqabət fonunda keçəcəyindən xəbər verir. Ölkədə Paşinyana qarşı etiraz aksiyalarına da start verilib. Ötən gün Ermənistanın müxalif "Adekvat" hərəkatının fəalları paytaxt İrevanda Paşinyanı əleyhinə qeyri-adi aksiya keçiriblər. Hərəkatın fəalları hökumət binasının qarşısında yerə "Antinikol" sözlərinin yazıldığı plakatlar yapışdırıblar. Aksiya fəallarından biri bildirib ki, əvvəlki aksiyanı Vətəndaş Razılaşması partiyasının qərarı qarşısında keçiriblər: "Bundan sonra vətəndaşlar bizə müraciət edərək, "antinikol" sözlərinin yazıldığı plakatları verdilər". Polis aksiya iştirakçılarına plakatlarını cırıb və etiraz-

çıları ərazidən uzaqlaşdırıb.

Ermənistanda baş verənləri şərh edən millət vəkili Sahib Aliyev deyib ki, Rusiya Nikol Paşinyanla "demokratiya" oyunu oynayaraq seçkini Robert Koçaryanın udması üçün əlindən gələni edir. Hətta çağdaş texnologiyalardan da faydalanır: "Bu vasitələr arasında "Kim milyonçu olmaq istəyir?" verilişindəki "dosta zəng" elementi də var. Vladimir Putinin Koçaryana növbəti "dost" zəngi haqda xəbərini dövrüyyəyə

"Rusiya Nikol Paşinyanla "demokratiya" oyunu oynayaraq seçkini Robert Koçaryanın udması üçün əlindən gələni edir"

buraxılmasıyla eyni vaxtda Koçaryanın Rusiyadakı bəli strukturlara bağlı "Kommersant" qəzetində intervüsü dərc edildi. O intervü ki, orada Robert ictimai rəyə "yeni baş nazir" kimi sınırdı. Açıqını deyək ki, Rusiyanın Koçaryana hazırkı dəstəyi əvvəlkindən nisbətən fərqli təsir bağışlasa da, yenə də "yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdür" modelindən çıxış edilir. Bu, təkə oğdan irəli gəlmir ki, Qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki, xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik sındırılmış cəmiyyət hansı davranışa layiqdirsə, onunla o cür də davranı-

lır. Nəticə ortadadır. Ermənistanda "Qarabağ klani"na nifrətin daha da artdığı bir vaxtda obyektivliyi daha az şübhə doğuran şirkətin keçirdiyi sorğuya görə, əli-qanlı və korrupsiyaya bulaşmış siyasətçinin reytingi 20,6 faizə yüksəlib. Halbuki, iki ay öncə bu göstərici 7-8 faiz keçmirdi. Paşinyanın reytinginin az qala iki dəfə düşməsi fonunda, Koçaryanın reytinginin qalxmasının başqa izahı yoxdur".

Parlament üzvü qeyd edib ki, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək: "Seçkiyə qatılan 23 partiya və

"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"

4 blokun içindən Paşinyanla Koçaryanın kını nəzərə almasaq, parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçülür. Amma o "əl" elə Rusiyanın əlidir. Çünki seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər. Onlar da koalisiya hökumət yaradılacağı təqdirdə Koçaryanın yanında yer alacaqlar. Seçkini udmaq üçün az-çox şansı olan siyasətçilərdən

ancaq Levon Ter-Petrosyanla Edmon Marukyan Paşinyandan daha çox Koçaryana nifrət bəsləyirlər. Lakin digər bütün siyasi qüvvələr Koçaryanın əlinə oynayırlar. Qərbpərəst mövqə sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıkları

istisna deyil. Təbii ki, Paşinyan da baş verənlərin fərqindədir. Onun Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliyə görə Rusiyanı suçlamağa cəhd etməsi və Avropa səfəri məhz bu reallıqdan irəli gəlir. Amma nə Makron Putindir, nə də Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var. Bir sözle, görünən budur ki, cəllad Koçaryan yenidən hakimiyyətə gətirilir. O Koçaryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin bundan sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur".

İsmayıl Qocayev



Aclıq, yoxsulluq, səfillik Ermənilər Ağdərədən qaçır

"Müharibə zamanı rayonun əhalisi 3831 nəfərə qədər enmişdi, müharibədən sonra geriye cəmi 1124 nəfər qayıdıb".

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bunu hələlik rusiyalı sülhməramlıların fəaliyyət-nəzarət arealında olan Ağdərənin meri Mişa Gürcyan deyib.

Onun sözlərinə görə, qışda Ağdərədə elektroenerji təminatı və istiliklə bağlı çox ciddi problemlər vardı.

"Problemləri həll etməyə çalışsaq da, vəziyyət ağırdır. İndisə yaydır, su təminatı ilə bağlı problem var. Müharibədən sonra əhali əsas su mənbələrini itirdiyi üçün məcbur olub kəndlərdəki artezian quyularından və xırda çaylardan şəhər ərazisinə su daşıyırdıq", - M.Gürcyan deyib.

Ağdərədəki ermənilərin tam əksəriyyəti əvvəllər maldarlıqla məşğul olub. Lakin 44 günlük İkinci Qarabağ Savaşıdan sonra Ağdərənin çox kiçik hissəsində ermənilər otlaqlardan istifadə imkanlarına malikdir.

Ağdərəli ermənilər rayondan və rayon mərkəzindən faktiki olaraq qaçırırlar. Ermənistan köç sənədlərini bilmir. Bununla yanaşı, yerli ermənilər arasında səfillik və yoxsulluq artır.

Xaricə gedənlərdən COVID testi tələb edilməyəcək

Nazirlər Kabineti Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnəşin daşıma- larının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklərə aydınlıq gətirib.

Azərbaycandan yola düşən sərnəşlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bundan əvvəl Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnəşlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.

Aynurə

Məlum olduğu kimi, bu günlərdə ermənilər Laçın istiqamətində növbəti təxribata cəhd ediblər. Diversant yaxalanıb və əməlin qarşısı alınıb. Bu, ilk belə cəhd deyil. Düşmən əvvəllər də bir neçə dəfə pozuculuq fəaliyyətinə çalışmışdı.

Həm erməni siyasətçilərinin səsləndirdikləri bəyanatlar, həm də törədilən əməllər onu deməyə əsas verir ki, düşmən revanşist niyyətdən əl çəkmək niyyətində deyil. Başqa sözlə, "Dəmir yumruğu"un dadından doymayıb...

"Şərq" olaraq sərhəddə baş verən son proseslər və Ermənistan'dakı daxili vəziyyətlə bağlı politoloq Tofiq Abbasovla müzakirə apardıq.

- Laçın istiqamətindəki təxribat barədə nə düşünürsünüz?

- Hazırda baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan vəziyyətə nəzarəti itirib. Daxildə başıpozuqluq var. Şübhəsiz ki, ermənilər Azərbaycan ordusundan qorxurlar. Amma

Ordumuz vəziyyəti nəzarətdə saxlayır

Tofiq Abbasov: "Düşmən həddini aşsa, dərhal anti-terror əməliyyatına başlayacağıq"

təxribatçılıq niyyətlərindən də əl çəkmirlər. Paşinyanın rəqibləri, o cümlədən "Qarabağ klani" Azərbaycanla Ermənistan arasında gərginlik yaratmağa çalışır. Lakin bütün hallarda ordumuz sərhəddəki situasiyanı öz nəzarətində saxlayıb.

- Ermənilər hələ də dinc dayanmırlarsa, növbəti lokal toqquşma ola bilər?

- Düşmən həddini aşsa, dərhal anti-terror əməliyyatına başlayacağıq. Prezident İlham Əliyevin də dedi ki, "Dəmir yumruq" daim havadadır. Üstəgəl, rus sülh-

məramlıları ilə də müntəzəm təmaslarımız var.

- Moskva tərəflər arasındakı vəziyyətin stabil qalmasında maraqlıdırsa, niyə Ermənistan ultimatum göndərmir?

- Məsələ ondan ibarətdir ki, Ermənistanda mərkəzləşmiş hakimiyyət yoxdur. Daxildə parçalanma gedir. Hətta erməni dövlətçiliyinin özü sual altındadır. Güc strukturları pərakəndə fəaliyyət göstərirlər. Xaos getdikcə dərinləşir. Belə olan halda vahid komandaya tabe olmaq inandırıcı deyil. Fikrimcə, iyunun 20-si Er-

mənistan üçün sınaq günü olacaq.

- Yeri gəlmişkən, seçkilərin nəticəsi barədə proqnozlarınız nədir?

- İstisna etməm ki, Paşinyan seçkiləri ləğv edəcək və ölkədə fəvqəladə vəziyyətlə bağlı əmr verəcək. Beləliklə, bütün siyasi rəqiblərini neytrallaşdırdıqdan sonra öz hakimiyyətini bərpa edəcək.

- Daxildəki çəkişmələr Ermənistanı hara aparır?

- Ermənilər dövlətçiliklərini qura bilməyiblər. Sadəcə, söz qəhrə-



manıdırlar. Millətin formalaşması da "naqolay" vəziyyətdədir. Çünki özlərini kateqoriyalara bölürlər. Məsələn, Qarabağ ermənilərinə "ikinci növ" kimi yanaşırlar. Dünya sivilizasiyasına töhfə vermələri isə boş iddialardır. Onda özlərini niyə inkişaf etdirməyiblər?! Odur ki, Ermənistanın problemləri getdikcə artacaq.

Kənan Novruzov

Bakı Avropa çempionatına necə hazırlaşır?



Son illərdə Bakıda sayısız-hesabsız mötəbər idman yarışları keçirilib ki, onların hər birində ölkəmiz mükəmməl təşkilatçılıq baxımından öz möhürünü vurub. Bildiyimiz kimi, ötən həftə paytaxtımızda Formula-1 yarış təşkil olundu. Yaxın günlərdə isə paytaxtımızın ən möhtəşəm ünvanlarından olan olimpiya stadionunda AVRO-2020 oyunlarına ev sahibliyi edəcək. Yəni futbolsevərlərin səbirsizliklə gözlədiyi AVRO-2020-yə artıq sayılı günlər qalıb.

Sevindirici haldır ki, paytaxt Bakıda Avropanın ən güclü komandaları qitənin fərqli ölkələrində çempionluq uğrunda mübarizəyə başlayacaqlar. 16-cı dəfə təşkil olunacaq çempionatın əslində, ötən il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılırdı. Çox təəssüf ki, dünyanı cənginə almış COVID-19 pandemiyası səbəbindən oyunlar bir il müddətinə təxirə salındı. UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında turnirin bu il iyunun 11-dən iyulun 12-dək keçirilməsi barədə qərar verildi. Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-

nin oyunları UEFA-ya üzv olan qitənin 11 ölkəsinin 11 müxtəlif şəhərində təşkil olunacaq. Çempionatda 24 komanda 6 qrupda mübarizə aparacaq. Bəs paytaxtımız Avropa çempionatına necə hazırlaşır? Bu barədə idman jurnalistləri fikirlərini "Şərq"lə bölüşüblər.

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli "Şərq"ə açıqlamasında bildirib ki, təşkilatçılıq baxımından hansısa problem yoxdu. Ancaq turnir ətrafındakı təbliğat mühiti onu bir o qədər də qane etmir: "Təbii ki, Bakı Avropa çempionatına hazırdır. Ölkəmizin mötəbər idman tədbirlərini dəfələrlə layiqincə keçirdiyini nəzərə alsaq, təşkilatçılıq baxımından hansısa problem yoxdu. Amma turnir ətrafında təbliğat mühiti, AÇ-ni futbol bayramına çevirmək inadı yoxdu. İndi bütün telekanallarda futbol təbliğ olunmalı, bu idman növünə biganə olanlar da bayram ab-havasını hiss etməliydi. Mənə elə gəlir ki, şəhərdə reklam bilboardlarının sayı da azdı. Mərkəzdə, deyək ki, "Tarqovı"da AÇ-nin gəlişini duymaq olur, amma kənarlarda yox. Daha bir obyektiv səbəb var ki, onun üzərində dayanmaq lazımdı. Koro-

Mahir Rüstəmli:

"Təşkilatçılıqla bağlı problem yoxdur, amma təbliğat mühiti, AÇ-ni futbol bayramına çevirmək inadı yoxdu"

Aydın Bağirov:

"Xarici azarkeşlərin gəlişindən sonra Bakıdakı ab-hava daha çox diqqət çəkəcək"

navirus, bu xəstəliklə bağlı qadağalar son iki ilin bütün tədbirləri kimi, AÇ-yə də təsir göstərəcək. Nəhayət, sonuncu məqam: bayram o vaxt daha gözəl olur ki, sən özün də onun birbaşa iştirakçısı olasan. Təəssüf ki, Azərbaycan futbolunun yığma səviyyəsində uğurları yoxdu və biz belə böyük turnirlərə hələ də kənarından baxırıq. Obrazlı ifadə etsək, bizdə olan, amma bizziz futbol bayramımız mübarək!"

"Qol.az" saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağirov "Şərq"ə açıqlamasında bildirib ki, yarışın təşkilatçılıqla bağlı işləri normaldır. O qeyd edib ki, ölkəmizə xarici azarkeşlərin gəlişindən sonra Bakıda yarış ab-havası daha çox diqqət çəkəcək: "Hesab edirəm ki, təşkilatçılıqla bağlı işlər normaldır. Fikrimcə, Azərbaycan bu yarışa da layiqli ev sahibliyi edə biləcək. Düzdür, pandemiya görə, bəzi tədbirlər təxirə salındı. Amma bu, böyük futbol bayramını kölgədə qoymayacaq. Təbliğatla bağlı işlərə gəlincə, bu yarış uzun müddətdir ki, idman mediasında lazımı səviyyədə işıqlandırılır. Qeyd edim ki, ictimai-siyasi media və telekanallardakı təbliğat isə adətən yarışın başladığı günlərdə daha da artır. Fikrimcə, bu gündən başlayaraq, həmçinin ölkəmizə xarici azarkeşlərin də gəlişindən sonra Bakıdakı ab-hava daha çox diqqət çəkəcək və təbliğat daha da artacaq."

Aynurə Pənahqızı



Məktəblərdə "Son zəng" keçiriləcək

Operativ Qərarğahdan müsbət cavab gəlib

"Biz ənənəvi tədrisə qayıtmağın tərəfdarıyıq".

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu məsələdə əhalinin bir milyona qədər vaksinasıyadan keçməsinə güvənirlər:

"Gündəlik vaksinasıya sayları kifayət qədər yüksəkdir. İnanırıq ki, tələbələr də bu prosesə qoşulsalar, yaş qrupundan asılı olaraq faiz təhsilalan və təhsilverən vaksinasıyadan keçsə və ya immuniteti varsa, onda biz ənənəvi tədrisə qayıtmağa ümid edə bilərik".

Təhsil naziri deyib ki, bu il məktəblərdə "Son zəng" tədbirləri məktəblərdə təşkil olunacaq.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərarğaha müraciət edilmişdi və müsbət cavab gəlmişdi:

"Yaxın günlərdə şərtlər elan ediləcək. Şərtlər çox sadədir. Açıq havada və müəyyən say məhdudiyətlər tətbiq olunacaq. Böyük saylı, yəni 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət son zəng tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb olunacaq".

Yeganə

Azərbaycanda təyyarədə səmşinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib. Bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə səmşin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"ı etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qərara əsasən, aviakompaniyaların bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Dəyişikliyə əsasən məhdudiyətlər aradan qaldırılıb. Digər dəyişiklik isə aerovağzal kompleksinin girişində postlarla bağlıdır. Hazırda aerovağzal kompleksinin girişində səmşinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.

Bundan sonra isə aerovağzal kompleksinin girişində səmşinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi

Qiymət baha, keyfiyyət aşağı, imic bərbaddır

"AZAL Azərbaycan cəmiyyətinin ən çox narazı olduğu qurumların başında gəlir"

işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Beləliklə, artıq postlarda polis və tibb əməkdaşları yer almayacaq. Məlum olduğu kimi, ölkə ictimaiyyətinin, xüsusən tez-tez xaricə səfər edənlərin ən böyük dərdi AZAL-ın təklif etdiyi qiymətlərin həddindən ziyadə baha olmasıdır. Dəfələrlə deyilib-yazılısa da, əfsuslar ki, nəticə dəyişmişdir. Əksinə, qiymətlər daha da bahalaşır. Halbuki, AZAL dövlət büdcəsindən maliyyələşən, ən çox subsidiya alan qurumlardan biridir. Ehtimal edilir ki, islahat dalğası yaxın günlərdə AZAL-a da çatacaq və uçuş qiymətləri göylərdən yerə enəcək.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdi-



"Dəyişiklik üçün üçün ciddi islahat şərtidir. Dövlətdən, xalqdan oğurlanan pulları geri qaytarmağın vaxtı çatıb"

zadə "Şərq"ə bildirib ki, AZAL Azərbaycan cəmiyyətinin ən çox narazı olduğu qurumların başında gəlir. Ekspertin sözləri-

nə görə, bərabər idarəçilik səbəbindən əhalidə bu şirkətə qarşı aqressiv münasibət yaranıb: "Tanıdığım insanların çoxu məc-

huriyyət qarşısında qalmasa, AZAL-ın xidmətindən istifadə etmirlər. Qiymət baha, keyfiyyət aşağı, imic bərbaddır. Neçə illərdir deyirik, yazırıq, amma şirkətin fəaliyyətində heç bir müsbət dəyişiklik yoxdur. Qiymətlər Ukrayna, Gürcüstan və keçmiş postsovet məkanına daxil olan ölkələrlə müqayisədə iki-üç dəfə bahadır. Niyə? Təəssüf ki, AZAL rəhbərliyi, şəxsən Cahangir Əsgərov bunun məntiqli izahını verə bilmir.

Geriye tək bir versiya qalır: - qiymətlər rəhbərliyin cibini doldurmaq üçün bu qədər bahadır. Hesab edirəm ki, şirkətin başında duran şəxs dərhal vəzifədən azad olunmalı, fəaliyyəti hərtərəfli yoxlanılmalıdır. Əks halda AZAL-da heç nə düzəlməyəcək. Dəyişiklik üçün üçün ciddi islahat şərtidir. Dövlətdən, xalqdan oğurlanan pulları geri qaytarmağın vaxtı çatıb. Bir sıra məhdudiyətlərin aradan qaldırılması, qadağaların ləğvi isə pandemiya şəraitinin yumşalması ilə əlaqəlidir. Onsuz da bunlar narazılıq doğuran məqamlar idi və ləğvi zəruri idi. Söhbət biletlərin baha-lığından və xidmətin aşağı olmasından gedir".

İsmayıl Qocayev

İki ölkə seçki arəfəsindədir



ması prosesi gedir. Fikir verirsinizsə, bu proses nə qədər sürətli və intensiv olmasa belə həm regionda, həm də global səviyyədə bir çox güc mərkəzlərində artıq narahatlıq yarada bilib. Ona görə də düşünürəm ki, əgər bu narahatlıq varsa, demək ki, doğru yerdəyik və doğru

İranda heç bir dəyişiklik gözlənilmir

Məlum olduğu kimi, bu ay iki gün fərqlə həm Ermənistanda, həm də İranda seçkilər keçiriləcək. İranda iyun ayının 18-də prezident seçkiləri baş tutacaq ki, bu da 13-cü prezident seçkisi olacaq. Ermənistanda isə bundan düz iki gün sonra, yəni iyunun 20-də növbədənəkar parlament seçkiləri təşkil olunacaq. Ermənistanda baş tutacaq budəfəki seçkilərin fərqliliyi ondadır ki, orada bütün keçmiş prezidentlər seçkidə iştirak edəcək.

Qeyd edək ki, qonşu dövlət İrandan fərqli olaraq Ermənistanda hazırda təşviqat kampaniyası çox gərginlik və ciddi qalmağallarla müşahidə olunmaqdadır. Ümumiyyətlə, bu iki ölkədə keçiriləcək seçkilərin nəticələri Cənubi Qafqazdakı, xüsusən Qarabağ ətrafındakı proseslərə necə təsir göstərəcək?

Məsələni "Şərq"ə şərh edən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, açığı, Ermənistanda vəziyyət çox mürəkkəbdir və seçkinin nəticələri də hansısa siyasi güc mərkəzinin birmənalı üstünlüyünü təmin edə bilməyəcək. Politoloq qeyd edib ki, ancaq İranda vəziyyət bir qədər fərqlidir: "Bilirsiniz ki, seçkidə tək cəmiyyət Ermənistan daxilində olan siyasi mərkəzlərin mübarizəsi deyil, onların arxasında duran, pərdə arxasında fəaliyyət göstərən global güclərin mübarizəsidir. Düşünürəm ki, bu proses hələ bir müddət Ermənistanda davam edəcək. Ayrıca, bir şeyi də diqqətdən qaçırmayaraq ki, Ermənistan toplumunun bu gün ən böyük bəlası ondan ibarətdir ki, bu toplum artıq parçalanmış vəziyyətdədir. Toplum demək olar ki, müxtəlif qütblərə bölünüb. Bu da konkret bir ideya uğrunda cəmiyyəti yaxın zaman perspektivində toparlamağın mümkün olmayacağını göstərir. Yeni bir ölkə üçün bu, ən arzuolunmaz situasiyadır. Belə bir vəziyyətdə hakimiyyətdə hər hansı siyasi gücün olmasından asılı olmayaraq ölkə üçün ən strateji qərarları vermək belə çətin olur. Çünki qarşı tərəfdə təxminən qalib tərəfə bərabər şəkildə siyasilər mövcud olur ki, onlar da hər zaman siyasi hakimiyyətdə, eyni zamanda proseslərdə olan boşluğu doldurmağa çalışırlar. Və bunu əlbəttə ki, siyasi hakimiyyətinin əleyhinə istifadə edirlər. Yaxın gələcəkdə də güclü bir hakimiyyətin mövcudluğunu Ermənistanda görmək, hesab edirəm ki, problematiktir. Yeni yaxın zaman çərçivəsində Ermənistanı toparlamaq çətinidir. Əlbəttə ki, belə bir qeyri-stabil qonşunun mövcud olması, xüsusilə də bu qonşunun Azərbaycana düşmən səviyyəsində olması Azərbaycan dövləti üçün arzuolunan bir situasiya deyil. Ona görə də "Bu, Azərbaycana hansı perspektivi vəd edir" sualına birmənalı olaraq belə

cavab vermək olar ki, Azərbaycanın hər zaman əli tətikdə olmalıdır. Azərbaycan qalib, güclənən durumunu və ayıq-sayıqlığını heç bir zaman əldən verməməlidir. Çünki hiyləgər düşmənlə qonşudur, onla üz-üzədir. Bu hiyləgər qonşunun arxasında regionda geosiyasi maraqları olan global güclər var. Ona görə də belə bir vəziyyətin,

Ancaq Ermənistandakı seçkilər bölgədəki vəziyyətə təsir edəcək

Azərbaycanın xeyrinə olmadığını hər zaman Azərbaycan dövləti və cəmiyyəti anlamalı və buna uyğun davranmalıdır. İkinci bir məsələ isə İran məsələsidir. Bilirsiniz ki, İran Azərbaycana dost bir ölkə deyil, baxmayaraq ki, bir müsəlman ölkəsidir".

Politoloq əlavə edib ki, biz fəaliyyətdə milliyətçi, şovinist siyasət yürüdükdən bir dövlətlə qonşuyuq: "Bu dövlət bilir ki, heç bir zaman Azərbaycana və türk dünyasına dost olmadı. Ona görə də mütləq mənada Azərbaycan güclü olmaq məcburiyyətindədir. Ayrıca bildiyiniz kimi, İranda seçki prosesində islahatlar adına iştirak edəcək namizədlərə süni əngəllər yaradıldı. Bu da əslində mühafizəkar qanadın qalib gəlməsinə yol açdı. Yəni heç bir zaman İranda demokratik seçki prosesi olmayıb. Düşünürəm ki, bu idarəetmə, rejim və bu fəlsəfəylə heç bir zaman da olmayacaq. Bu da açığı, yaxın zaman perspektivində qonşu ölkələr, eyni zamanda global dünya üçün arzuolunmayan bir İran vəvidir. Çünki bundan qabaqki hakimiyyət bütün səhvlərinə rəğmən bütün dünyaya açıq, hətta rəqiblərinə onlarla danışmağa açıq olan bir hökuməti gördük. Qeyd edim ki, bu hökumət hətta nüvə anlaşmasını, özünün düşməni saydığı Amerika Birləşmiş Ştatları ilə bağlaya bilmişdi və bu günün özündə yenidən nüvə anlaşmasının razılaşdırılması məsələsi an məsələsidir. Ancaq gələcək perspektivlərdə mühafizəkarlar qalib gəlsə, bu həm Azərbaycan, həm region, həm də global dünya üçün heç də xoş mənzərə yaratmayacaq. Buna görə də bu cür düşmən dövrlərdə çərçivəsində Azərbaycan mütləq mənada güclü olmaq məcburiyyətindədir. Bu region elə bir həssas regiondur ki, burda güclü olmayan və yaxud da ki, güclü global havadarları olmayan ölkə ayaqda dura bilmir. Buna görə də Azərbaycan qarşıda Türkiyə ilə, eyni zamanda bütün türk cümhuriyyətləri ilə böyük bir güc mərkəzi yaratmaq ideologiyasında olmalıdır. Çünki Azərbaycanın başqa alternativləri yoxdur. Bunun üçün də münbit mühit var. Bu gün yenidən türk dünyasının toparlan-

qərarların icra mərhələsindəyik. Məhz bu xüsusda düşünürəm ki, Azərbaycan və qarşıda Türkiyə öndərlik etməklə, bu prosesi gücləndirməlidir. Biz belə bir yerdə olduğumuz təqdirdə əmin olun ki, onda bütün dünya gücləri üçün çəkindirici güc ola biləcəyik. Bu formul mənə elə gəlir ki, ən doğru və həlledicidir".

AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, istənilən bir regionda baş tutan seçkilərin istə-istəməz regiona təsiri var. Ancaq İran və Ermənistandakı seçkilərin regiona tam həlledici təsiri olacağını düşünürəm: "Çünki nə İranın, nə də Ermənistanın regiona elə güclü təsirləri yoxdur. Düzdür, İran regionun önəmli ölkələrindəndir. Ancaq bu faktı ki, İran Cənubi Qafqaz məsələlərində oyundan kənar vəziyyətdə qalıb. Ümumi Cənubi Qafqazda Qarabağ konfliktinə baxsaq görərik ki, İran seçkilərinin bizim Ermənistanla olan müharibə və müharibədəki vəziyyətimizə o qədər də ciddi təsirləri olmayacaq. Amma təbii ki, hər hansı bir təsirlərinin olması da istisna deyil. Hesab edirəm ki, Ermənistandakı seçkilərin daha çox təsiri ola bilər. Çünki Ermənistanda seçkilərdə kimin qalib gəlməsi sual altındadır. Düşünürəm ki, Ermənistanda qalib gələcək siyasi lider Azərbaycanla müharibə etsin. Çünki bunlara birinci gücləri yoxdur, ikincisi də ki, Rusiya icazə verməz".

Ə.Məmmədli hesab edir ki, Azərbaycanla növbəti müharibə edəcək yalnız bir lider var: "O da yenə Paşinyandır. Çünki Paşinyan Rusiyanın maraqlarına cavab vermir. Ancaq Koçaryan və yaxud da Rusiyanın təsiri altında olan bir lider seçilsə, o zaman müharibə olmayacaq. Çünki Cənubi Qafqazda yeni müharibə Rusiyanın maraqlarına cavab vermir. Paşinyan bir qərb layihəsi olduğu üçün onu hakimiyyətə gətirənlər növbəti tapşırıq verə bilər. Məsələn, Rusiya sülhməramlıları öhdəliyini yerinə yetirə bilmir və Qarabağda Rusiya prosesə nəzarət edə bilmir. Azərbaycana qarşı hər hansı bir provokativ, təxribatçı addımlar ata bilərlər. Əslində bu, Azərbaycanın maraqlarına cavab vermir. Hesab edirəm ki, Azərbaycan Ermənistandakı olan qarşıdurmadan maksimum yararlanmağa çalışmalıdır. Nə qədər ki, Türkiyədə R.T.Ərdoğan prezidentdir, Azərbaycan bundan yaxşı mənada istifadə etməlidir. Həmçinin, nə vaxta qədər Paşinyan Ermənistanda baş nazir olacaq, onun səhvlərini Azərbaycan öz xeyrinə çevirməlidir. Ermənistanı məcbur etməliyik ki, sülh müqaviləsi bağlasın və rəsmən Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləsin".

Aynurə Pənahqızı

Liderlərin təmasından gözləntilər var

"ABŞ-Türkiyə münasibətlərində irəliləyiş olacaq"

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden iyunun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, iki gün sonra Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək.



Dünya liderlərinin müzakirəsinin planetin siyasi mənzərəsinin dəyişəcəyi gözlənilir. Hər halda çox ciddi məsələlərin masaya çıxarılaçağı dəqiqdir.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə dövlət başçılarının görüşlərinin nəticəsi barədə proqnozlarını "Şərq"lə bölüşüb: "Fövqəladə dəyişikliklərin olacağına inanmıram. Sadəcə, ikitərəfli münasibətlərdə müəyyən irəliləyişlər ola bilər. Xüsusilə, ABŞ-Türkiyə münasibətlərində müəyyən irəliləyişin olacağını gözləyirəm. Bunun üçün hər cür imkan var. İki dövlət arasında münasibətlərin inkişafı onların hər birinin maraqlarına uyğundur.

Eyni zamanda ABŞ-in siyasi gündəminin əsas prioriteti Çinlə münasibətlərdir. Vaşinqton Çin-Rus münasibətlərindən, həmçinin Kremlin bezi bölgələrdə, o cümlədən Ukraynada hərəkətlənməsindən narahatdır və bunun qarşısını almağa çalışır. Fikrimcə, tərəflər arasındakı əsas müzakirə mövzularından biri də nüvə silahı ilə bağlı sazişin bərpası ola bilər". A.Mollazadə, həmçinin ABŞ-in regionla bağlı marağından danışıb: "Rəsmi Vaşinqtonun bölgədəki təsirin artması üçün yeni addımlar atacağına inanmıram. ABŞ-in əsas məqsədləri enerji layihələrinin həyata keçməsi, humanitar dəyərlərin qorunmasıdır. Məncə, bu, bundan sonra da belə davam edəcək".

Kənan

Qan qoxusu gəlir

Seçki məntəqələrində amansız mübarizə olacaq



"İlk addım atıldı: Paşinyanla Koçaryanın tərəfdarları arasında qanlı dava düşdü.

Yaralılar var". Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O, "Şərq"ə açıqlamasında daxili xaosun davam etdiyini söyləyib: "Hazırda klanlar arasında savaş gedir. Xuntalaşmış və xaricdən idarə olunan dəstələr üz-üzə gəlir. Toqquşmalar "seçki" adlanan məsxərəyə qiymət verməyə şərait yaradır".

Ə.Əlibəyli, həmçinin seçkilərin nəticəsi barədə proqnozlarını bölüşüb: "Bu, Ermənistanın daxili işi deyil. Bir tərəfdə Rusiyanın dəstəklədiyi cinayətkar Robert Koçaryan, digər tərəfdə isə Avropaya meyli göstərən və Moskvanın ölkədəki mövqelərini zəiflətməyə çalışan Nikol Paşinyan var. Həlledici məqam seçki məntəqələrindəki amansız mübarizə olacaq. Məsələ kimin daha artıq ses toplayacağından yox, kimin hərbi və polis gücünün daha çox olacağından gedir".

Kənan

İlk xarici səfər reallaşır

Bayden Ərdoğan görüşünün mövzusu zəngindir

ABŞ Prezidenti Co Baydenin sözcüsü Cen Psaki dövlət başçısının Böyük Britaniyaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.



Bu barədə "Şərq" "Haberglobal"a istinadən xəbər verir. Bildirilir ki, Psaki, həmçinin Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iyunun 14-nə planlaşdırılmış görüşü barədə danışıb. O, deyib: "Bu, dövlət başçısı Baydenin ilk xarici səfəridir. Beynəlxalq ictimaiyyətə təsir edən bir çox məsələlər, o cümlədən COVID-19 pandemiyası və global iqtisadiyyat müzakirə olunacaq".

Kənan

İctimai və dövlət maraqlarının müdafiəsi

Karantin qaydalarında tətbiq edilən yumşalmalar kənd təsərrüfatı yarmarkalarının təşkilinə də müsbət təsir göstərəcək. Kənd təsərrüfatı naziri İman Kərimov bununla bağlı müjdə verib. Bakı Ekspo Mərkəzində təşkil edilmiş 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri ilə tanış olan nazir medianın suallarını da cavablandırıb.



Nazir bildirib ki, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaxtaşırı təşkil edilən, lakin pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək. Nazir qeyd edib ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq: "Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək". Sözügedən sərgilər iyunun 12-dək canlı formatda təşkil olunur. Bu il Azərbaycan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət sərgilərə qatılıb. Öz ölkələrini kənd təsərrüfatı sektorunda təmsil edən şirkətlərin, qrupların sərgilərdə iştirakı, əlbəttə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi baxımından önəmlidir. Belə sərgilərin keçirilməsi kənd təsərrüfatı sahəsində canlanma yaradan hadisədir. Canlanmanın təzahürləri satış yarmarkalarının bərpa olunacağı xəbərində də özünü göstərir.

Yarmarkalar kimin üçün daha xeyirlidir?

Kənd təsərrüfatı mütəxəssisləri, həmçinin iqtisadçılar satış yarmarkalarının təşkilini hər zaman vacib hesab edir. Burada kənd təsərrüfatının inkişafı zəminində dövlət maraqlarının qorunmasını, eyni zamanda əkinçilik, tərəvəzçilik, bostançılıqla məşğul olan fermerlərin, sahibkarların, o cümlədən sadə vətəndaşların da mənfəət əldə edə bilməsinə önə çəkirlər. Dövlətin marağındadır ki, kəndlinin becərdiyi məhsul əlində qalmasın. Satış həyata keçirib gəlir əldə edə bilsin. Çünki bu, onun iqtisadi güvənliyini təşkil edəcək. İkincisi, dövlət həm də maraqlıdır ki, bazarda çeşid müxtəlifliyi, boluq yaransın, çünki qiymətlərin necəliyi də bundan asılıdır. Heç bir dövlət arzulamasa ki, vətəndaş bazar qiymətlərindən narazı qalsın. Hansısa meyvə-tərəvəzin qıtlığı yaşansın. Əlaqədar qurumların vaxtaşırı bazarlarda monitorinq keçirməsi, süni qiymət artımının qarşısını almağa çalışmaları məhz bu məqsədlərə nail

Bütün yarmarkalar yenidən açılır

"Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili fermerlər üçün də, kəndli üçün də vacibdir"

olmağa yönəlir. Məlumdur ki, kəndlinin, fermerin hər zaman əsas narahatlığı becərdiyi məhsulun satışı ilə bağlıdır. "Məhsulu sata biləcəyəm? Əkin sahəsində, bostanda quşlara yem olmayacaq ki? Satışdan gəlir, mənfəət əldə edəcəyəm?" - kəndlini, fermeri, irili-xırdalı sahibkarları düşündürən məhz bu suallardır. Bazarlara

rin becərdiyi məhsulun əlində qalması - satılmaması və ya dəyəridən çox ucuz satılması faktları yaşanır. Bu, bazar iqtisadiyyatının mənfəi təzahürlərindən biridir. Məhsul niyə fermerin əlində qalır, çünki bazar araşdırması anlayışı zəifdir. Məsələn, Türkiyədə "daban qiymətləri" yanaşması var. Nədir bu? Dövlət məhsul ekilə-

"Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün geniş imkanlar var."

giriş məsələsində məlum çətinliklər mövcud olduğundan kəndli gözünlü satış yarmarkalarına dikir. Bilir ki, kənd təsərrüfatı tərəfindən yarmarkalar təşkil olunarsa, məhsulunu rahat bir şəkildə satışa çıxarıb qazanc əldə edə biləcək. Pandemiya dövründə satış yarmarkalarının təşkilində fasilə yaranması ilk növbədə fermerlərə ağır zərbə oldu. İndi isə fermerlər sevinir, kəndli də becərdiyi məhsulu qablaşdırıb şəhərə üz tutmağa hazırdır.

Yarmarkalar kəndlinin özünə inamını artırıcaq

Fəlsəfə elmləri doktoru, kənd təsərrüfatı üzrə mütəxəssis Qadir Bayramlı "Şərq"ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili fermerlər üçün də kəndli üçün də vacibdir:

- Satış yarmarkalarının olması fermerin, kəndlinin özünə inamını artırır. Düşünürük ki, məhsulu satmaq üçün yer var, yaxşı-pis, nə qədər olmasa da, yenə də satıb qazanc əldə biləcəklər. Fermerlə-

məz, bazara çıxarar, məhsulu satıb qurtaranadək də yataqxanada qalar. Bundan əlavə, bölgələrdə tədarük məntəqələri yaradılmalıdır. Fermerlər məhsullarını xarab olmasın deyə, həmin məntəqələrə təhvil verməlidirlər. Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün geniş imkanlar var. Potensialımız böyükdür. Bu potensialdan lazımı qaydada, həm ölkənin kənd təsərrüfatına, həm də fermerlərə faydalı olacaq şəkildə istifadə edilməlidir.

du. Ən azı paytaxt sakinləri bayram ərəfəsində qiymətlər "əl yandıran" mərkəzi bazarlardan canlarını qurtarıb, yarmarkalardan istediklərini əldə edə bilirdilər.

Yarmarkalarda karantin qaydalarına əməl edilməlidir

Satış yarmarkaları təşkil edilən zaman karantin rejiminin tələblərinə mütəq əməl olunmalıdır. Yarmarkada iştirak edəcək fermerlər əvvəlcədən tibbi müayinədən keçməli, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da (tibbi maska, dezinfeksiyaedici maddə-



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Dövlət kəndlinin maraqlarını düşünür

Xatırladaq ki, pandemiyanın kəskin vaxtlarında, sərt karantin qaydaları tətbiq edildiyi zaman da Azərbaycan hökuməti həm fermerləri, həm də alıcıların maraqlarını nəzərə alaraq bayram yarmarkalarının təşkilinə icazə vermişdi. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Novruz bayramı ilə əlaqədar "Kənddən Şəhərə" - kənd təsərrüfti məhsullarının satış yarmarkaları təşkil olundu. Düzdür, sayı az idi. Bakı və Abşeron ərazisində üç fərqli ünvanda - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (keçmiş "İnqilab" kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A. Nazirlik keçiriləcək yarmarkanın təşkilində əsas məqsədin bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermerlər üçün alternativ satış kanalının təşkil edilməsi olduğunu bildirdi. "Kənddən Şəhərə" yarmarkalarında satışa çıxarılaçaq məhsullar həm də tamamilə yerli istehsal idi, müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunurdu. Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun idi. Yarmarkaya gələnler də qiymətlərdən razılıq edirdilər. Deməli, məqsədə az və çox, hər halda nail olunmuş-

lər, əlcək və.) təmin olunmalıdır. Çünki pandemiya hələ bitməyib. Hardasa yol verilən səhlənkarlıq yoluxma sayının artmasına, virus daşıyıcılarının sərbəst dolaşmasına səbəb ola bilər. Yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, satıcıların və alıcıların sosial məsafəni qorumasına ciddi nəzarət olunmalıdır.

İqtisadçı Fuad İbrahimov da belə hesab edir ki, yarmarkaların təşkilində məqsəd liberal biznes mühitində sağlam rəqabət yaratmaqdır. Məqsədə nə dərəcədə nail olunacağını isə gələcək göstərəcək:

- Əsas budur ki, fermerə becərdiyi məhsulu kənddən şəhərə gətirməsinə şərait yaradılsın. Bunun üçün tədarük məntəqələri olmalıdır, hökumət fermerin məhsulu yarmarkaya gətirməsinə yardımçı olmalıdır. Yol xərcləri heç olmasa qismən qarşılmalıdır. Şəhərə girişdə və ya yarmarkaya, bazara girişdə məhsulun fermerin, kəndlinin əlindən çıxmasının qarşısı alınmalıdır. Əks halda qiymətlər yenə yüksək olacaq, çünki alverçilər, yarmarkalarda da piştaxtalara sahib olacaq və min-bir əziyyətlə becərilib, eləcə də əziyyətlə şəhərə gəlib çıxan məhsula özlərinə sərf edən qiymət təyin edəcəklər. Yarmarkanın əsl mahiyyəti kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilir ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü "əldən" keçir. Əsl yarmarka təşkil etmək istəyirlərsə, ilk növbədə fermerin kənddən şəhərə gəlişini təmin etməli və onun yarmarkada öz məhsulunu satmasına şərait yaratmalıdırlar.

Mələhət Rzayeva



Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, televiziya tamaşalarında, film və seriallarda maraqlı obrazlar yaradan Naibə Allahverdiyeva ilə növbəti görüşümüz mürəkkəb bir dövrə təsadüf edib. COVID-19 pandemiyası üzündən bir ildən çoxdur ki, teatrların qapısı tamaşaçıların üzünə qapalıdır. Yəqin ki, elə ona görə də istedadlı aktrisanın mətbuata son açıqlamalarında giley-güzar, narazılıq hiss olunur.

“Hər bir şəhid xəbərinə göz yaşı tökdüm”

- Uzun illər Dövlət Gənc Tamaşaçılar Teatrında məhsuldar çalışan Naibə xanım bəlli səbəblərdən tamaşaçılarından aralı düşüb. Pandemiya dövrünün sərt tələblərinə uyğunlaşmaq deyəsən sizin üçün də çox çətin oldu?

- Təbii, çətindən də çətindir. Sənət adamı, günlərini məşqlərdə, tamaşalarda keçirən, səhnədən tamaşaçı nəfəsi, reaksiyası duyan bir insan üçün yaradıcı prosesdən ayrı düşmək, pandemiya səbəbindən evə qapanıb qalmaq dözülməz bir hissdır. Psixologiyama da pis təsir edir, düşünürəm ki, əksər həmkarlarım da bu vəziyyətdədir. Çünki aktrisa, aktyor üçün bir ildən çox bir müddətdə səhnədən, teatr ab-havasından ayrı düşməyin faciəsini bəlkə də adi insanlar o qədər də dərk etmir. Amma biz özümüz yaxşı bilirik ki, nələr çəkirik...

COVID-19 bəlası xoşbəxt günlərimizi, dəyərli sənətkarlarımızı, yaxınlarımızı bizdən aldı. Xəstəlik yeni başlayanda çoxları onun bu qədər amansız olacağını bəlkə də düşünmürdü. Koronavirus Çində yeni başlayanda teatra tibbi maska taxıb getmişdim, əksər iş yoldaşlarım mənə gülürdü. Bir də ayılıb gördük ki, pandemiya qapımızı döyür, teatra, səhnəyə, toyadüyünə həsrət qalmış, sənət yoldaşlarımızın, doğmalarımızın yas mərasiminə də gedə bilmirik. İndi ötən günlərə baxanda deyirik ki, keçmiş günlərimizdə xoşbəxt həyat yaşamışıq. İnsanlarla ünsiyyətəndən çəkindik, dostlarımızı görmədik. Bu illər, aylar

“Heç kinonun rəngini belə verə bilmirlər”

Naibə Allahverdiyeva: “İndi təəssüf ki, kinoya, teleseriala məktəb görməyən, təhsil almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib”

ömrümüzdən- günümüzdən getdi, sənət aləmində də şəxsi həyatda da elə bil bu günləri heç yaşamadıq...

- Bəlkə elə ona görə son dönmə müsahibələriniz pessimis ruhdadır. Şən, deyib-gülən Naibə xanım həyatdan küskün görünür...

- Deyirlər insan yaşlandı uşağa çevrilir. Yəni ətrafda baş verən hər şey ona təsir edir. Söhbətimizin əvvəlində qeyd etdiyim məsələlər təbii ki, mənim halımı, davranışımı, hərəkətlərimi dəyişdi. Üstəlik də bu illər ərzində rastlaşdığım haqsızlıqlar... Bütün bunlar insanın qəlbinə toxunur, dərin iz buraxır.

20-30 il öncə müharibə görmüşdük, torpaqlarımız işğal edilmişdi, şəhid analarının harayını eşitmişdik. Allah bizə həmin günləri bir də yaşatdı, hər səhəri müharibə, döyüş, şəhid xəbərləri ilə açdıq. Amma bu dəfə göydə Allah, yerdə Müzəffər Ali Baş Komandanımız, igid əsgər və zabitlərimiz bizə Qələbə sevincini yaşatdı. Şəhidlərimizin qanı bahasına bayrağımızı Şuşada dalğalandı. 44 günlük müharibə də hər birimiz kimi, mənim də həyatımda müəyyən izlər qoydu, həyəcan, stres hələ də canımdan çıxmayıb. Hər bir şəhid xəbərinə göz yaşı tökülür, yarımçıq qalmış ömürlər üçün ağlayırdım. O günləri yaşamaq asan deyildi, şükür ki, Azərbaycan düşməni məhv etdi, şəhid analarının ahı yerdə qalmadı.

- Teatrlardakı vəziyyət məlumdur, amma TV layihələrdə də görünürsünüz...

- Telekanallara, seriallara dəvət hər zaman olub, şükür Allaha ki, bu sarıdan gileyim yoxdur. Görünür ki, unudulmamışam, məni görmək istəyirlər. Lakin hər dəvətə də razılıq verməmişəm. Bunun da səbəbləri var, mən aktrisa kimi də, insan kimi də özümə hörmət edirəm, ona görə hər dəvətə razılıq verə bilmərəm. Təəssüf ki, indi əksər verilişlərdə sənət qalır bir tərəfdə, qonaqdan ancaq şəxsi həyatı barədə sual verir, ev-əşiyi, geyimi müzakirə edirlər. Şəxsən bu məni bezdirir, mənə elə gəlir tamaşaçı da bezib bu söhbətlərdən. İstəyirəm ki, jurnalistlər müsahibə alarkən daha çox sənət haqqında sual versinlər. Bu mənim üçün də, elə tamaşaçılar üçün də maraqlıdır. Biz cəmiyyətimizə dəyişməliyik, maarifləndirici verilişlər hazırlamalıyıq. Savadlı gənclər yetişdirək, bacarıqlı, elmli insanları gənclərimizə tanıdaq ki, cavanlar da onlardan nümunə götürməyə çalışsın. Doğrudur, dediyim tərzdə

verilişlər var, amma çox azdır. Gəncləri oxumağa, təhsilə yönəltmək lazımdır. Filankəs lüt soyundu, filankəs belə oldu tipli verilişlər artıq maraqlı deyil.

O ki qaldı, yerli seriallara, vallah, istərdim mən də çəkilib, yeni obrazlarda oynayım. Məndə o potensial hələ var, əldən düşməmişəm, enerjimi tükənməyib. Amma hər ro-



“Bu qohumluq-dostluq tək kino və yaxud teatrda deyil. Adicə marketə adam öz qohumunu gətirir və ona görə də inkişaf edə bilmirik”

la da çəkilib bilmərəm, çünki mən Xalq artisti, Prezident mükafatçısıyam, məni razı salmayan senariyə, obraza necə “hə” deyə bilərəm? İndi təəssüf ki, kinoya, teleseriala məktəb görməyən, təhsil almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib. Onlar başa düşmür ki, üzr istəyirəm, hər yoldan ötən aktyor, aktrisa ola bilməz. Bu gün teleseriallarımızın əksəriyyətində məhz belə adamlar məşğuldur, ona görə də teleserialların çoxu sünidir, heç nə başa düşmək olmur.

- Sadalığınızın problemlərin kökü nədədir?

- Savadsızlıqda. Senarini yazan təkçə istedadlı yox, həm də savadlı olmalıdır, kinonu bilməlidir. Elə götürüb filankəs filan sözü dedi, bəhmən kəs bəhmən sözü dedi yazmaqda senari olmaz. İki nəfərin dialoqunu biri-birinin ardınca yazmaq senaristik deyil. Bayaq dediyim kimi, mütləq şəkildə məktəb keçməlidir bu insan. Bizim köhnə rejissorlarımız var, o vaxtı film çəkmək üçün neçə il rejissor köməkçisi işləyiblər. Yeni rejissorlardan öyrəndilər. İndiki kinonun rəngini belə verə bilmirlər. Həm də serialın dili zəngin olmalıdır. İndiki kimi, bəsit küçə dilində danışmaq olmaz. Azərbaycan dili çox zəngin dildi. Onu belə bəsitləşdirmək olmaz. Bu gün seriallarda demək olar ki, hər kəs özünü oynayır. Amma aktyorun böyüklüyü odur ki, başqalaşmağı bacarsın. Sən başqa insanın taleyini oynayırsan. Baxırsan, bir serialda bir aktyor bir roldadır, həmmən başqa serialda yenə həmmən xarakteri oynayır. Yəni bu dəhşətdir. O qədər istedadlı insanlarımız var, məhv olub getdilər hamısı. Çox istedadlı aktyorlar var idi, təsəvvür edirsiniz, heç nə qoyub gedə bilmədilər. Mən özüm-özümə durub rol oynamalıyam? Bəziləri kimi gedib rejissorla restorarlarda oturub yeyib-içməliyem? Ya rejissorla hədiyyə

almalıyam. Mən bu yaxınlarda belə bir şey eşitdim ki, bir neçə şəxs rejissorla pul verir ki, onu da çəksinlər. Siz bilirsiniz ki, bizim nə qədər papaq altı yatan oğullarımız, istedadlı qızlarımız var. Bəzi rejissorlar deyir kino inkişaf etmir, bilirsiniz niyə? Çünki bəziləri ətrafa savadsız öz adamlarını yığır və kino çəkir. Bu qohumluq-dostluq tək kino və yaxud teatrda deyil. Adicə marketə adam öz qohumunu gətirir və ona görə də inkişaf edə bilmirik. Təkcə dövlət bunun üçün çalışmamalıdır, ölkəmizin inkişafı üçün. Bizim hər birimiz çalışmalıyıq ki, öz sahəmiz üzrə hər sahə inkişaf etsin. Biz özümüz bunu etməliyik.

“Məndən aktrisa kimi istifadə etmədilər”

- Son dövnlərdə sosial səbəklərdə, incəsənət xadimlərinə fəxri adların, mükafatların verilməsinə müəyyən bir aqresiya var. Bir Xalq artisti kimi, buna münasibətiniz necədir?

- Layiq olmayan hansı xalq artisti var ki? Mən müğənnilər barəsində şəxsən heç nə deyə bilmərəm. Amma aktyorlar arasında kim layiq deyil? Hətta zamanında adını ala bilməyən aktyorlar var bu gün. Mənə elə gəlir, bizim bütün aktyorlarımız layiqdirlər. Teatrın tozunu uda-uda illərdir cüzi maaşa işləyirlər. Bilirsiniz nə çətindi aktyor olmaq? Ötən ay bir qrup incəsənət xadiminə prezident mükafatı verildi. Bəzi jurnalistlər, sənətsünaslar hərsi bir fikir bildirdi. Razı olmayanlar mənə çatmadı, aktyorlar niyə mükafat almasın? Bizim nə qədər kirayədə qalan həmkarımız var. Onlar üçün bu mükafat bilirsiniz nə qədər vacibdir. Yenə deyirəm, aktyorlar çox əziyyət çəkirlər. Bəzən tək maaş onların heç yolpuluna bəs etmir. Ömründə heç teatra gəlməyən, bizim əziyyətimizi görməyən kənardan ağzına gələni

yazır, rəy bildirir, ayıbdır vallah.

- Belə “rəyləri” oxuyandan sonra sənətdən getmək barədə düşünmüzdünüz mü?

- Getmək barədə ağıma belə gətirməmişəm, getmərim də. Küsdüyüm məqamlar olub, amma ətrafdakı bəzi adamlardan küsmüşəm, sənətdən yox. Sənətdən küsə bilmərəm. Sənətdən niyə küsməliyəm, sənət mənə borclu deyil, mən sənətə borcluyam.

- Bu illər ərzində ürəyinizcə olmayan obraz oynadınız mı heç? Və buna görə peşmanısınız mı?

- Şablon səslənsə də deyim, bütün rollarım mənim üçün əzizdir. Cəsarətlə deyirəm, hansı rol oynamışamsa ürəklə oynamışam. Sadəcə bir şeydən peşmanam, ömrüm, günüm keçdi, istədiyim obrazları oynaya bilmədim. Düzdür, dövlətimiz tərəfindən qiymətim almışam, hər zaman diqqət görmüşəm. Mənə hər zaman qiymət verilib. Dövlətimizdən, onun rəhbərliyindən heç bir narazılığım yoxdur, sağ olsunlar ki, dəyər veriblər. Xalq artisti olaraq rejissorlardan çox narazıyam, çox.

Özümü tərifləmirəm, özümdə olan potensialı bilirəm. Hansısa rol elə bil mənə zorla verdilər. Bilirəm nəyə görə indi də davam edir bu. Mənə çox maraqlıdır, niyə belədir. Elə mən həmişə mübarizə aparmalı deyiləm ki? Məndən aktrisa kimi istifadə etmədilər... Nə qədər fərqli obrazlar oynaya bilirdim. Tək bir mən yox, bizim bir çox aktrisa, aktyorlarımızı rejissorlar tam, dolğun anlamadılar. Ağaxan Salmanlı, Xuraman Hacıyeva, Kübra Dadaşova və başqaları. Nəticədə unudulub getdilər, özləri də itirdilər, teatr sənətimiz də.

- Bu arada koronavirusdan və digər xəstəlikdən sənət dostlarınız dünyalarını dəyişdilər...

- Təkcə sənət adamları deyil, öz sahəsində iz qoyub gedən insanlar dünyasını dəyişəndə çox pis oluram. Bu ağır günlərdə tərəf müqabillərimi itirdim, onlarla birlikdə böyümüşdüm. Birdən yox oldu bu insanlar. Mən onların hamısını ailə kimi qəbul etmişəm. İndi onların artıq çoxu həyatda yoxdu, bir daha səhnəyə çıxmayacaqlar. Fürsətdən istifadə edib sənət adamlarına, rejissorlara, rəsmi şəxslərə səslənirəm, incəsənət adamlarının qədrini bilin.

- Pandemiya ilə bağlı karantin qadağaları mərhələli şəkildə yumşaldılır. İnşallah, yaxın zamanlarda teatrlar qapılarını tamaşaçıların üzünə açacaq. Hansı obrazda teatrsevərlərin görüşünə gəlmək istərdiniz?

- Mən də çox ümid edirəm ki, yaxın zamanlarda biz bu qorxunc bəlaya birlikdə qalib gələcəyik və əvvəlki gözəl günlərə qayıda biləcəyik. Teatrlar yenə tamaşaçı nəfəsi ilə isinəcək. Səhnənin iyi üçün çox darıxmışam, çox. Reperuarımızda maraqlı səhnə əsərləri çoxdur, yeni tamaşalar da olacaq. Səhnəyə çıxmaq, obraz yaratmaq istəyirəm. Hələ oynamadığım, ürəyimdə gəzdirdiyim obrazlar var, amma adlarını demək istəmirəm.

Turan Etibaroglu

Ötən günlərdə atanın azyaşlı qızına işgəncə verməsinə dair yayılan videogörüntü böyük rezonans doğurdu. "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib ki, 9 yaşlı qız atasından şiddət görür.

O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-ni işgəncə verərək döyüb: "Həmin şəxs "WhatsApp" vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.

Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrı-ayrılıqla və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir".

Baş Prokurorluq da hadisəyə münasibət bildirib: "Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəni döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitə

Zaman keçdikcə sanki analıq-atalıq dəyərləri azalır



təsile zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

"Cəmiyyətimizdə yüzlərlə "yaralı" uşaq var. Həmin uşaqlar uğursuz evliliklərin cəzasını çəkir"

Qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".

Baş verənləri "Şərq"ə dəyərləndirən yazıçı-jurnalist Türkan Turan bildirib ki, bu gün cəmiyyətimizdə yüzlərlə "yaralı" uşaq var. Həmin uşaqlar uğursuz evliliklərin cəzasını çəkir:

"Son zamanlar anormal davranış tərzi olan şəxsləri, qatilləri izləyirəm. İstənilən ölkədə belə şəxslər var. Bu gün onların tö-

rətdiyi əməllərin sayəsində oskarlıq filmlər çəkilir, romanlar yazılır. Anormal davranışı olan şəxslərin, çoxsaylı cinayət törəmələrinin hər birinin uşaqlığında iki travma diqqəti cəlb edir: Ya heyvana şiddətdən sonra qatil olurlar, ya da ailədə gördükləri şiddətdən sonra. Ümumiyyətlə, uşaq ailədə şiddət, döyülmə görsə, o, səbəb nə olursa olsun, hansı şəraitdə böyüdülsün, gələcəyində mütləq qaranlıq məqamlarla özünü göstərir".

T.Turan qeyd edib ki, baş verən hadisədə ana şiddətə

məruz qalıbsa və şiddət törədən atanın yanında uşaq qoyubsa, burada bir problem də anadadır: "Ümumiyyətlə, ailə institutu, ailə dəyərləri ölkəmizdə zəifdir. Sanki zaman keçdikcə analıq-atalıq dəyərləri də azalır.

Bu günlərdə ana 4 övladını evdə qoyub, birinə də hamilədir. Dövlət 4 uşağı anadan aldı. Guya uşaqların dövlət qurumuna verilməsi düzgündür? İnternatlarda uşaqlara lazım olan sevgi yetərinə verilə bilməz axı. Hansı dövlət qurumu uşağı ana-ata qədər sevmə bilər? Düşünürəm ki, belə bədbəxt hadisələrin kökündə uğursuz evliliklər dayanır. Evlənmək, ailə qurmaq xatirinə qurulan ailələr dayanır. Təəssüf ki, belə hallar ildən-ilə artır. Sözügedən uşaq kimi yaralı böyüyən yüzlərlə, onlarla uşaq var. Onların hamısı uğursuz ailələrin qurbanıdır. Ailə qurulur, amma cəzani, əzabı və hər cür dərdi uşaqlar çəkir".

Yeganə Bayramova

Yeni planlar, yatırımlar və anlaşmalar var



Türkiyənin aqrar sahədəki təcrübəsindən geniş istifadə etməliyik

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov deyib: "Gələcəkdə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək fikrindəyik. Bununla bağlı danışıqlar da aparmışıq. Növbəti sərəgilərdə daha çox Türkiyə şirkətləri təmsil olunacaq".

Mövzuya münasibət bildiren iqtisadçı-ekspert Natiq Cəfəri "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyənin aqrar sahədə kifayət qədər geniş təcrübəsi var. O qeyd edib ki, Türkiyə son zamanlar Avropa və dünya bazarlarına hazır məhsulun aqrar sahədə olan ixracatında xeyli irəliləyiş əldə edib: "Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən aqrar sahədə də əməkdaşlıqla bağlı yeni planlar, yatırımlar və investisiyalarla bağlı anlaşmalar var. Çox güman ki, yaxın gələcəkdə bu münasibətlər və əməkdaşlıq daha

da dərinləşəcək. Türkiyə dünyanın bir çox ölkələrinə aqrar məhsulların ixracı ilə məşğuldur. Son zamanlar Türkiyədə daha çox yarımfabrikatların ixracatına yönəlməmiş və yaxud da hazır məhsulların ixracatına yönəlməmiş aqrar sənaye komplekslərinin yarandığını görürük. Burda öyrənəcəyimiz və birgə fəaliyyət göstərəcəyimiz kifayət qədər çoxlu sahələr var. Türkiyə son zamanlar Avropa və

dünya bazarlarına hazır məhsulun aqrar sahədə olan ixracatında da xeyli irəliləyiş əldə edib. Əsasən Rusiya bazarına meyvələrin, tərəvəzlərin ixracatı hələ də üstünlük təşkil edir. Amma fındıqçılıqda Türkiyə dünyada ilk yerlərdən birini tutur. Belə deyim ki, birinci və ikinci yerləri bölüşür. Quru meyvə ixracatında isə dünyada ilk üçlükdədir və bu sahələrin kifayət qədər ciddi potensialı var".

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan Türkiyədə məhz yarımfabrikatların və qablaşdırılmış hazır məhsulların ixracatı ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlı olmalıdır: "Çünki burda xeyir və fayda var. Mütləq Türkiyə şirkətlərinin təcrübəsindən də istifadə etmək olar. Tək təcrübəsindən yox, onların bazar imkanlarından, yeni bazara çıxış imkanlarından da Azərbaycan tərəfi istifadə edə bilər. Çox güman ki, birgə müəssisələr və qarşılıqlı investisiyalar da məhz bu yöndə daha çox əməkdaşlığın genişlənməsinə xidmət edəcək".

Aynurə Pənahqızı

"Pandemiya səbəbindən karantin rejiminin tətbiqinə başlandıqdan sonra ilk dəfə Azərbaycanda iqtisadi artım qeydə alınıb". Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına istinad edən deputatın sözlərinə görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Vüqar Bayramov qeyd edib ki,

Pandemiya dövründə ilk dəfə baş verdi

Azərbaycanda iqtisadi artım qeydə alınıb, turizm və ticari sahədə yüksəliş gözlənilir

pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı: "Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət, yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedişləri ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə, real sektordakı bir sıra məhdudiyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdırma bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar".

Bu gündən isə iqtisadiyyatda yeni açılımların tətbiq olunduğunu deyən ekspertin sözləri-

nə görə, xüsusən də turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir: "Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımından da vacib hesab olunur. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdırma bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsəduyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər".

Deputat sonda vurğulayıb ki, məhdudiyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımından da vacibdir: "Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir".

Aynurə Pənahqızı



Vəfasız dünya...

Bu dünyadan bir Ramiz Əzizbəyli keçdi



Bir-bir böyük sənətkarlarımızı itiririk

İyun ayının 9-da Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Xalq artisti, professor, Şöhrət ordenli incəsənət xadimi Ramiz Əzizbəyli uzun müddətli xəstəlikdən sonra vəfat etdi.

Koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Bir ayağındakı barmaqları amputasiya edilib.

Sənətkarın vəfatı hər birimizi üzdü. İki ildir ard-arda itirdiklərimiz sırasında R.Əzizbəylinin də qoşulması ağır dərd-dir.

Xatırladaq ki, sənətkar 1948-ci il iyunun 20-sində Bakıda anadan olub. İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlayıb.

1987-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının debüt studiyasında çəkdiyi "Pirverdinin xoruzu" adlı qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizdə yüksək bədii keyfiyyətli və yaxşı gəlir gətirən iş kimi yadda qalıb. 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi isə Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran əsərlərindən biri hesab olunur. Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi part-

ladır", "Şeytan göz qabağında", "Gümüş göl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatı laureatı olan Xalq artisti həmçinin müəllimlik edib.

Mədəniyyət və İncəsənət Universitetinin Estrada və musiqili teatr aktyorluğu kafedrasının müdiri olub.

R.Əzizbəyli birdən çox işin peşəkari idi. Kinorejissor, aktyor kimi özünü xalqa sevdiren sənətkar bəzən özünəməxsus ifaları ilə də könülləri oxşayırdı. Ramiz Əzizbəyli neçə-neçə rejissorların, aktyorların yoluna işıq tutan müəllim idi.

Yəqin xatırlayarsınız, "Bəxt üzüyü" filmində bir səhnə var: "Söylü Moşunun dənizdə batdığını düşünüb, çimərliyə tərəf qaçır. Bu zaman dar yolda iki nəfərle toqquşur. Onların hər ikisi divara çırpılır". Elə həmin rolunu ifa edənlərdən biri Ramiz müəllimin özü idi. İndi fikirləşirəm ki, biz də, incəsənətimiz də sənətkarın ölüm xəbəri ilə eynən onun kimi "divara çırpıldıq". Uzun müddətdir xəstəlikdən əziyyət çəkəndə, tez-tez vəziyyətinin ağırlaşması ilə bağlı xəbərlər yayılsa da, biz onun gedişinə hazır deyildik.

"Şərqlə həmsöhbət olan aktyor Valeh Kərimov da üzüntülü olduğunu dilə gətirib:

"Onu dəfn etdik. Qəbir üstündən bir az əvvəl gəlmişəm. Orada da jurnalistlərlə danışdıq. Allah rəhmət eləsin. Böyük sənətkar, böyük şəxsiyyət idi. Hər zaman xatirələrdə yaxşı insan və yoldaş kimi qalacaq".

Mərhumun illərdir küsülü olduğu aktrisa Afaq Bəşirqızı isə dəfn mərasimi-

mine yollana bilməyib. Ona görə ki, Afaq xanım səhhətində yaranan problemlərlə bağlı xəstəxanadadır. Xalq artisti "Elgizlə izlə" proqramına telefonla bağlanıb. O əvvəlcə R.Əzizbəyli ilə arasındakı soyuqluqdan danışıb:

"Ramiz barışmaq üçün mənəndən bir addım gözləyirdi. Çünki kinli insan deyildi. Ona yaldan sual verən, əsəbi vaxtında danışdıranlar utansınlar. Adını çəkmək istəmirəm. Lakin gördünmü

senin bir sualın iki sənətkarı hansı vəziyyətə gətirib çıxardı?! "Bəxt üzüyü"ndən sonra iki film də çəkmişdi. "Varlı qadın"ı ekranlaşdırmaq istəyirdi. Hələ "Bəxt üzüyü"nün çəkilişində demişdi ki, yalnız səni həmin filmə görürəm. Münasibətimiz normal olsa, o filmi də çəkəcəkdik. Nəse belə oldu... Halal-halal xoşu olsun. Birgə kəsdiyimiz çörəyə görə onu pis görməmişəm. Allah rəhmət eləsin. Yaddaşlarda qalacaq. Həmişə "Bəxt üzüyü" deyiləndə o yada düşəcəm. Çox istədim dəfn mərasiminə gəlim, lakin alınmadı. Daim hörmətlə anılacaq. Həyatdan istedadlı bir insan kimi köçdü. Ona halallıq verirəm. Bu dünyadan bir Ramiz Əzizbəyli keçdi..."

R.Əzizbəylinin ölümü haqda sənət adamları sosial şəbəkələrdə paylaşım ediblər.

Məsələn, Xalq artisti Flora Kərimova mərhumun fotosunu profilində yerləşdirərək bu sözləri yazıb: "Ramiz bəy, ruhunuz sadə, axirətiniz əzabsız, nurlu olsun. O dünyada yaradının kölgəsi daim üzərinizdə olsun".

Aktrisa Firəngiz Mütəllibova üzüntüsünü belə ifadə edib:

"Gülürüz, zaraftçıl, sədaqətli, istedadlı sənətkarımızı itirdik. Vəfasız dünya... Təxminən 3 ay əvvəl telefonda danışdıq. Sənə söz verdim ki, pandemiya bitəndə görüşəcəyik. Allah bilən məsləhətdir. Məkanın cənnət olsun".

Ramiz Əzizbəyli iyun ayının 10-da "Qurd qapısı" məzarlığında torpağa tapşırılıb. O, son mənzilə alqışlarla yola salınıb.

Samirə Ərəblinski



Oğlunun üzünü uzun müddətdir görmür

Elnar Xəlilov: "Məcburən əlaqəni kəsmək istədiyim insanla danışmalıyam ki, övladımı görə bilim. Bunu da istəmirəm"

Həyat yoldaşı ilə ayrıldıqdan sonra oğlunu uzun müddətdir görmədiyini deyərkən müğənni Elnar Xəlilov "Xəbər-ətər" proqramında qonaq olub. O, ailə məsələləri haqda sualları cavablandırır.

"Şərqlə xəbər verir ki, sənətçi oğlunun yaxşı olduğunu söyləyib:

"Uzaq deyilik... Bir var tamamilə düşünməyəsən, bir də ki mən onu qəlbimə "gömmüşəm". O daha yaxındır. İnsanlar toxunmağı sevirlər. Amma görmədən də sevmək olar. Vaxt gələr həll edərək.

Oğlumun anasıdır. Onun arxasınca danışmaq mənə yaraşmaz. Mən də uşağın psixologiyası korlanmasın deyərək kənarında durdum. Nə edim? Zorlamı gedim? Cəhd edim neyləyim? Uşaq telefon işlədəcək yaşda deyil.

Məcburən əlaqəni kəsmək istədiyim insanla danışmalıyam ki, övladımı görə bilim. Bunu da istəmirəm. Oğlan övladının qüsursuz ataya ehtiyacı yoxdur. Qız başqadır. Onu başlı-başına buraxmaq olmaz. Bir də ki, mən oğlumla danışırım".

Samirə

Şou-biznes "bataqlıqdır"

Elnur Məmmədov ordan çıxdığına görə şükür edir



Müğənni Elnur Məmmədov "Onda görü-şək" proqramında sənəti ilə bağlı açıqlamalar verir. "Şərqlə"nin məlumatına görə, o, şou-biznesi "bataqlıq" adlandırır:

"Mən həmin bataqlıqdan özümü çıxara bilməmişəm, xoşbəxt insanam. Sənət dostlarımı pisləmirəm. Sadəcə, sektorumuz pisdür. Sevdirdim, hörmət etdiyim dostlarımdan bəzilərinin ətrafındakı insanlar onları bataqlığa çəkirlər. Deyəndə də anlamırlar.

Bir yaş həddinə gələndə başa düşürsən. Düzdür, mən həmin yaşdan tez dərk etdim.

Çox şükür ki, Allah gözümü tez açdı. Dözə bilmirəm. Elə bilirsiz asandır? Bəzən həmyaşdılarımı uşaq kimi baxıram.

Hər dəfə on il əvvəlki danışığımı yadıma düşəndə deyirəm ki, bu nə söhbətdir etmişəm? Yaxud da bu nə gülməkdir?".

Samirə

"Duet ortaqlarımızın 80 faizi eşq yaşayır"

Mənzurə Musayeva sözüdə qalır



Bir müddət öncə müğənni Mənzurə Musayeva duet ortaqlarının 80 faizinin eşq yaşadığını iddia edib. Bu fikirlə razılaşmayan həmkarı Manaf Ağayev durumun belə olmadığını söyləyib.

"Şərqlə" xəbər verir ki, M.Musayeva "Xəbər-ətər" proqramında mövzu haqda danışdı. O, bu sözləri deyib: "Heç Manafı oxumaram. Manaf mənə nəyimə lazımdır? Onunla tanınmamışam ki..."

Manafı ifa etmək istəsəm, 20 il əvvəl oxuyardım. Manafı çox istəyirəm. Bir dəfə 5 min manata pul lazım idi. Manafdan istədim vermədi. Bəlkə də başqası istəsə, verərdi. Mənə "yox" dedi. Duet ortaqlarının 80 faizi eşq yaşayır. Hamımız bilirik. Bir mahnı oxuyub sağollaşanlar yox. Toya ayrı-ayrı getməyənləri nəzərdə tutaram".

Samirə

Xuraman Əlizadə romantika yaşamağı sevir



Tanınmış aktrisa Xuraman Əlizadə "Xəbər-ətər" proqramında qonaq olub. Bu zaman aparıcı Zümrüd Bədəlova ondan nə üçün son zamanlar ailə həyatı ilə gündəmə gəldiyini soruşub.

"Şərqlə" xəbər verir ki, sənətçi evliliyi haqda bunları söyləyib:

"Mən qətiyyətlə romantik deyiləm, realistəm. Romantika yaşamağı sevmirəm. Məni sevsin, kifayətdir. O, çox da qışqanc deyil. Bəzən qışqanır. Ailəm niyə hər kəsə maraqlıdır, deyə bilmərəm. Bəlkə də mənə çəkimdə olan xanımlar çox vaxt ailə qura bilmədikləri üçün maraqlıdır".

Samirə

Göllərdə çimmək daha təhlükəlidir



“Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var”

kəsizliklərə riayət olunmalıdır?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlama verib.

Ekspert qeyd edib ki, süni su hövzələri, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb: “Təbii ki, gölün dibində konserv qabı, kəsilməmiş şüşə parçası, sınıq butulka və s. bunun kimi kəsici-deşici əşyaların suyun dibində olması istisna deyil. Əlbəttə ki, bunların insana nə qədər ağır xəsarət yetirəcəyini düşünmək o qədər də çətin deyil. Daha sonra göldə suyun dibinin lil olması və bataqlıq yaratması ora düşən insanın oradan sağ çıxmaq şansını sıfıra endirir. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır. Həmçinin, suda əqrəb, ilan və digər zərərverici canlılar ola bilər ki, bu, insan orqanizminə çox təhlükə yarada bilər. Yəni göllərdə çimmək həqiqətən də çox təhlükəlidir. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə

almırlar və öz həyatlarını belə təhlükəyə atırlar”.

E.Nurəliyev diqqətə çatdırıb ki, bu kimi halların qarşısının alınması, yaxud yaşanmaması üçün müəyyən tədbirlər görülməlidir: “Bəli, mətbuat vasitəsi ilə mütəmadi olaraq maarifləndirmə aparılır. Ancaq inzibati mexanizm də olsa yaxşı olar. Yay mövsümü üç ay olur və çox təəssüf ki, bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir. Hesab edirəm ki, bu cür yerlər dövlət tərəfindən nəzarət götürülməlidir. Məsələn, əgər ora FHN-in sularla xilasetmə xidməti və DİN-in müvafiq bölmələri ilə növbə ayrılarsa, bunun qabağını almaq mümkün olar. Ümumiyyətlə, bu, süni su hövzələrindən, kanallardan və göllərdən çimərlik kimi istifadə edənlər ilə bağlı qanun layihəsinin hazırlanması daha məqsəduyğun olar. Yəni buna da nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar. Əgər FHN və DİN bu məsələni nəzarətə götürsə, o zaman bu su hövzələrində çimən şəxslər aşkar olunar və onlarla bağlı hansı tədbirlər görülməlidir kimi digər məsələlər də qanunla tənzimlənər”.

Aynurə Pənahqızı

Təbrik edirik!

Hüseynova Təhminə İltifat qızını ad günü münasibətilə, başda həyat yoldaşı Ramin bəy olmaqla, bütün ailə üzvləri təbrik edir, Təhminə xanıma möhkəm cansağlığı, ailə səadəti və gələcək işlərində müvəffəqiyyətlər arzu edirik!

Həyat yoldaşı Ramin və övladları.

Məlumat

Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 07.05.2021-ci il tarixli, 18-100658 sayılı sifariş üzrə 2007-ci il buraxılışlı “VOLVO XC-90” markalı, 90-HK-499 dövlət qeydiyyat nişanlı (mühərrik həcmi 3200 sm3, ağ mirvari rəngli) avtomobilə dair 10 iyun 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamışdır.

“Əmlak Hərrac Mərkəzi” MMC

Məlumat

Şəmkir rayon İcra Şöbəsinin 07.04.2021-ci il tarixli, 2261/2014-121634/21 sayılı sifariş üzrə Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair 10 iyun 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamışdır.

“Əmlak Hərrac Mərkəzi” MMC

Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqəyə start verilir!

Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP”

müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırma marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

Müsabiqə haqqında əlavə məlumat üçün info@olimpiada.edu.az elektron ünvanına müraciət edə bilərsiniz.

Borçalının Faxralı kəndindən Almaz Əlizadə AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik, həssas insan, milli təsəvvüfşünlü ilə tanınan

Ramiz Məmmədovun

vaxtsız vəfatından kədərləndiyini bildirin, mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bakcell şəbəkəsi Şuşada!



Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha

bir addım: Bakcell şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və Bakcell şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.

“Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Qeyd edək ki, Bakcell şəbəkəsi müstəqil mobil bənçmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb.



Bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlanıla biləcəklər.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayıl da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azad edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturunu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

Baş redaktor: **Akif Aşırı**

Baş redaktorun müavini: **Yusif Nəzəri**

Redaktor: **Ayyət Əhməd**

Reportyorlar qrupu: Mələhət Rzayeva, Şeyman Bayramova, İsmayıl Qocayev, Yeganə Bayramova, Kənan Eynuroğlu, Kənan Novruzov, Aynurə Pənahqızı

Texniki heyət: Rüfət Dadaşov, İmamcan Əliyev

Qəzet “Şərq”in kompüter mərkəzində yığılır, səhifələni və “Azərbaycan” nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb. Lisenziya: 535 www.sherg.az e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, “Azərbaycan” nəşriyyatı. **Telefon: 447-32-41** 538-44-50, internet 538-44-15, **İndeks: AZ1073**

Hesab nömrəsi: “Kapitalbank”ın ASC 1 sayılı Nəsimi filialı 9900003611 SWIFT BIK: AII-SAZZK, h/h: AZ27AIB3807019441100466111 Kod 200112 MIH AZ37NABZ013501000000001944 VÖEN 1300414651 İndeks: 0330 Tirajı: 2550 Sifariş: 1048



Corc sevənlərini üzdü

Məşhur meymun diş müayinəsi zamanı ölüb

Tik-Tok sosial media platformasında yayımladığı videolarla 17,6 milyon izləyicisi olan məşhur meymun Corcun vəfat etdiyi açıqlanıb.

"Şərq" "Sabah.com"a istinadən bildirir ki, Corc diş müayinəsi zamanı aldığı anesteziyadan sonra ağırlaşmalar səbəbiylə ölüb. ABŞ-ın Texas əyalətində yaşayan Corcun ailəsi yayımladığı Tik-Tok videosunda "Sarsıdıcı xəbərimiz var" deyərək xəbəri verib: "Corcun dişlərini mütəmadi olaraq yoxlamaq üçün baytara aparırıdık. Bu vaxt anesteziya ilə əlaqəli fəsadlar yaşandı və həyatı üçün uzun bir mübarizə başladı. İyunun 7-də onu itirdik. Corc hər şey qaranlıq göründüyü zaman gələn işıq idi". Dünyanın hər yerindən 12 yaşındakı meymuna oyuncaqlar göndərilərkən, Corc bu hədiyyələri və yeməyi kamera qarşısında açırdı. Həmin videolar izləyiciləri tərəfindən heyranlıqla izlənirdi.

Yeganə

Xəstələrə qulluq edir

İnsanabənzər robotun indi bir bacısı da var



Dünyaca məşhur insanabənzər robot Sofiyanın indi bir bacısı da var. Sofiyanı istehsal edən şirkət COVID-19 xəstələrinə qulluq etmək üçün tibb bacısı Qreysi yaradıb.

"Şərq" "Ntv.com"a istinadən xəbər verir ki, Qreys sinədəki termal kamera sayəsində insanın istiliyini ölçə bilir. Robot tibb bacısının üzündə 48 əsas əzələ qrupu var. Mütəxəssislər xüsusilə COVID-19 pandemiyası dövründə insanabənzər robotlara ehtiyac olduğu qənaətinə gəlirlər.

Yeganə

Bədəninə tük qalmadı

24 yaşlı gəlin qəfildən keçəlləşdi



Qız uzun müddət nə baş verdiyini anlaya bilmirdi.

Medicina.az bildirir ki, İngiltərədə yeni ailə qurmağa hazırlaşan 24 yaşlı Sofi Hitçen bir gün saçlarının töküldüyünü görə də, buna əhəmiyyət verməyib. Amma cəmi 3 həfəyə onun başındakı bütün tüklər tökülüb. Qan analizi verən, dermatoloq müayinəsindən keçən qızda keçəlləşmənin səbəbini tapa bilməyiblər. Bu yaxında heç bir stress və travma keçirmədiyini deyən qıza ocaqlı alopesiya diaqnozu qoyulur. Bir müddət sonra onun saçları və bədən tükləri də tökülməyə başladı. Oktyabrda toyu planlaşdırılan gəlin hər şeyi təxirə salıb və başını keçəl qırxdı ki, hər gün yatağı, üstü-başı tük içərisində oyanmasın.

Qadın ərini öldürüb

Sonra ürəyi soyumayıb, orqanını kəsərək tavada qızardıb



Braziliyada qadın mübahisə zamanı ərini öldürüb, sonra ürəyi soyumayıb cinsiyyət orqanını da kəsərək tavada qızardıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Sao Qonsala şəhərindən olan 23 yaşlı Dayane Kristina əri Rodriqes Maçado ilə boşanma ərəfəsində olub. Evdən gələn səs-küyden sonra qonşular polise xəbər verib, hadisə yerinə gələn polis Andrenin cansız bədənini tapdılar. Birlikdə pizza dükanı işlədən cütlüyün 8 yaşlı oğlu və 5 yaşlı qızı var. Qətl zamanı uşaqların cütlüyün yanında olub-olmadığı məlum deyil.



Dünyanın ən nadir pulu...

Açıq hərracda 18,9 milyona satılıb

Nyu-Yorkda keçirilən açıq hərracda dünyanın ən nadir pullarından biri - 1933-cü ildə basılmış "Double Eagle" - "Qoşa Qartal" nişanlı mədəniyyət pulu 20 dollar dəyərində olsa da 18,9 milyon dollara satılıb.

"Şərq" "independent" (Türkçə) istinadən bildirir ki, bu mədəniyyət pulu ABŞ prezidenti Franklin Ruzvelt zamanında basılıb, lakin heç bir zaman dövriyyəyə daxil edilməyib. Lakin kəşfiyyət əlində bu pul vahidi olanların ardınca düşüb. Pul vahidinin bir üzündə məşhur "Azadlıq" heykəli, digər üzündə isə qanadları açılmış vəziyyətdə qartal əks olunub. Basılan pullar yalnız dövlət rəsmilərinə verilibmiş. Sonrasa onlardan geri alınaraq əridilibmiş. Hərrac təşkilatçıları elan edib ki, bu pullardan çox az sayda salamat qalanı var. ABŞ kəşfiyyət idarəsi 1944-cü ildə bildirib ki, kimdə bu pullardan aşkarlansa, oğurluq hesab ediləcək. Həmçinin hərracda vaxtilə Böyük Britaniyanın müstəmləkəsi olmuş Qayanada basılmış poçt pulu da satışa çıxarılıb. Bu pulun özəliyi isə budur ki, B.Britaniya Qayanada poçt xidməti zamanı istifadə ediləcək pulların yalnız İngiltərədə basılacağını elan edib, lakin 1855-ci ildə yaşanan bir əskiklik səbəbindən yerli mətbəədə pul basılıb. Hərraca çıxarılan bu poçt pulu əldə olan yeganə nümunədir. Həmin pul da hərracda 8,3 milyon dollara satılıb. 4,9 milyon dollara satılan 1918-ci il tarixli ABŞ poçt pulu da "qüsurlu"dur. Pulun ön üzündəki təyyarə mətbəə xətası nəticəsində tərs görünür.



Mələhət

"Kənara çəkildim..."

Ebru Gündəş təsirli paylaşım edib




Türkiyənin ulduz müğənnisi Ebru Gündəş instagram hesabında düşündürücü paylaşım edib.

Onun Türkiyənin məşhur söz ustası Özdemir Asafın "Sonra çəkildim bir kənara, seyrettim bütün olup biteni. Baktım kimde ben



ne kadarım, kim bende ne kadar kalmış diye", sətirlərini paylaşmasını izləyicilər sualla qarşılayıb. "Əcəba Ebru "kənara çəkildim" deyərək nəyi, kimi nəzərdə tutur?". E.Gündəşin fotosunu məhz bu sətirlər altında paylaşmış olduğunu görən sosial media təqibçiləri maraqlarının gizləyə bilməyib. Təqibçilər "görəsən Ebru bu paylaşımı kimə göndərib" ətrafına müzakirə açıblar. Qeyd edək ki, məşhur və sevilən müğənni 11 il evli olduğu Güney Azərbaycanlı iş adamı Rza Zərrabdan boşanıb. Məhkəmə cütlüyün qızları Alaranın E.Gündəşin himayəsində qalmasına qərar verib. E.Gündəşi R.Zərrabdan boşanmaya məcbur edən səbəbsə, deyilənə görə xəyanətə uğramasıdır.

Mələhət



"Elə bir şey yoxdur, yalan xəbərdir"

Fahriyə "Masumlar apartmanı"nda olmayacaq

Türkiyəli aktrisa Fahriyə Evcen ötən gün restorandan çıxarkən görüntülənib.

Axşam.az xəbər verir ki, aktrisa "Masumlar apartmanı" serialında rol alması ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib:

"Elə bir şey yoxdur, yalan xəbərdir. Hər şey belə bir şeyə yayıldı, biz də bilmədik".

Qeyd edək ki, Fahriyənin seriala vida edən Farah Zeynəb Abdullahın yerinə gəldiyi bildirilmişdi.